

**Pərvanə Paşayeva, Elnarə Tağıyeva
Günəl Mustafayeva, İlkanə Əmirova**

LAUGH HOURS

Pərvanə Paşayeva, Elnarə Tağıyeva
Günəl Mustafayeva, İlkanə Əmirova

Laugh Hours

(təkmilləşdirilmiş ikinci nəşr)

“ZƏNGƏZURDA”
ç a p e v i
Bakı – 2021

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29.03.2013 tarixli, 439 nömrəli əmri ilə dərs vəsaiti kimi nəşr olunur.

Redaktor prof. Abbas Abbasov

Rəyçilər Rəfibəyli Günay
Əliyev İlham

**Pərvanə Paşayeva, Elnarə Tağıyeva, Günel Mustafayeva,
İlkanə Əmirova. Laugh Hours** (təkmilləşdirilmiş ikinci nəşr). Bakı:
“Zəngəzurda” çap evi, 2021. – **188 səh.**

DOI: <https://doi.org/10.36719/2021/188>

P $\frac{470202600000}{369-2021}$ Qrifli nəşr

©Pərvanə Paşayeva, 2021
©Elnarə Tağıyeva, 2021
©Günel Mustafayeva, 2021
©İlkanə Əmirova. 2021

ÖN SÖZ

Hər bir xalqın öz həyat tərzini, məişətini, üzləşdikləri bütün çətinlikləri, mübarizə və müharibələri və s. əks etdirən ədəbiyyat nümunələri vardır. İngilislərin də zəngin ədəbiyyatları, məzəli nağıl və hekayələri, lətifələri və yumorları vardır. İngilis ədəbiyyatını nəzərdən keçirərək azyaşlı Azərbaycan oxucuları üçün maraq kəsb edən xeyli sayda gülməli, bəzən də düşündürücü xalq hikmətlərini seçib bu topluda cəmləşdirə bilmişik. Topluya daxil edilmiş bu ədəbiyyat nümunələri insan həyatının bir çox sahələrini o cümlədən ailə - məişət məsələlərini, tədris prosesini, idman həyatını, ovçuluq səhnələrini, ictimai - asayiş qaydalarını və bir çox təbiət və cəmiyyət hadisələrini əks etdirir. Topludakı materiallar daha çox məktəb yaşlı uşaqlar və tələbələr üçün nəzərdə tutulduğundan hər bir lətifə və ya yumorda qarşıya çıxan çətin anlayışla bilən söz və ya söz birləşmələrinin və ya frazeoloji ifadələrin azərbaycanca tərcüməsini, onların şərti işarələrini verməyi lazımlı hesab etmişik. Topulun içərisində elə söz və ya ifadələr var ki, oxucu tərəfindən dərhal anlaşılmadığından çox da maraqlı görünmür, əslində bu ondan irəli gəlir ki, hər bir xalqın sırf özünəməxsus düşüncə tərzini var, mühakimə səviyyəsi var ki, onlar başqa millətdən olan oxucular üçün kifayət qədər yad görünür. Ona görə də hər bir lətifənin içərisində olan gülüş hədəfini tutmaq üçün həmin mətn parçasının sonundakı söz və ifadələri diqqətlə nəzərdən keçirmək lazım gəlir. Ayrı-ayrı lətifələrin nisbətən çətin anlaşılan yaxud da çətin tələffüz edilə bilən sözlərin verildiyi kimi toplunun sonunda da qısa sözlük verilir ki, oxucu lazım gəldikdə bu sözlüyə müraciət edə bilsin.

Topludan nənin ki, aşağı yaşlı oxucular, eləcə də ali məktəb tələbələri, ingilis dilini tədris edən müəllimlər və adi oxucular da istifadə edə bilərlər. Topludan yararlanan hər bir oxucu ingilis dili söz ehtiyatını, eləcə də şifahi nitq bacarıqlarını xeyli inkişaf etdirmiş olacaq. Topluda qarşıya çıxma biləcək nöqsanlar barədə Bakı Dövlət Universitetinin ingilis dili kafedrasına müraciət edəcək hər bir oxucuya öz təşəkkürlərimizi bildiririk

The American Jokes

“Since he lost his money, half of his friends don’t know him any more.” “And the other half?” “They don’t know yet that he has lost it.”



since [sɪns] - bəri, – dan, – dən, o vaxtdan, o vaxta
lose (lost, lost) [lu:z] - itirmək, məhrum olmaq

“You say he left no money!”

No. You see he lost his health getting wealthy, and then lost his wealthy trying to get healthy, that is the result.”




to leave (left, left) [li:v] - tərək etmək qoyub çıxıb getmək,
health [helθ] - səhhət, sağlamlıq, cansağlığı
wealthy ['welθı] - varlı, zəngin, varlı-dövlətli

“Why didn’t you deliver that message as instructed?” a man asked his servant.

“I did the best I could, sir.”

“The best you could! Why, if had known I was going to send a donkey, I would have gone myself.”



to deliver [di'livə] - çatdırmaq, təhvil vermək, xilas etmək
I did the best - mən bütün var gücümü sərf etdim, əlimdən gələni etdim

to know (knew, known) [nəu] - bilmək

“Your apartment is just as cute as ever. Don’t you just adore it?”

“Now I’m moving.”

“Why, What’s come over you?” “An opera singer.”



apartment [ə'pɑ:tmənt] - apartament, otaq, mənzil, çoxmənzilli ev

cute [kju:t] - cəlbedən, cazibədar, nazlı, hazır cavab

Naw-new [nju:] - yeni, təzə, tər

to come over - gəlib çatmaq, baş vermək

an opera singer – opera müğənnisi

Gardener - “This is a tobacco plant in full flower, madam Dear old Lady - “How very interesting! And how long will it be before the cigars are ripe?”

gardener ['gɑ:dnə] - bağban **tobacco** [tə'bækəu] - tabak, tütün **plant** [plɑ:nt] - bitki

full [ful] - tam, dolu, bütöv

cigar [sɪ'gɑ:] - siqara

ripe [raɪp] - yetişmiş, dəymiş

interesting ['ɪntrɪstɪŋ] - maraqlı.

A speaker talking for more than two hours, said to his audience, "I'm sorry I spoke so long-you see, I haven't got a watch with me."

"Yes," shouted one in the audience, "but there's a calendar back of you"



speaker ['spi:kə(r)] - 1) natiq, çıxış edən 2) reproduktor, səsucaldan, dinamik 3) diktör

to talk [tɔ :k] - danışmaq

to shout [ʃ 'aut] - qışqırmaq

back [bæk] - arxa, bel, əks tərəf, arxanızda

audience ['ɔ :djəns] – auditoriya, dinləyici

watch [wɔ tʃ] – saat, qol saati

The bored youth turned to his partner at a dinner party. "Who is that strange-looking man over there, who stares at me so much?"

"Oh, that's professor Jenkins, "she replied brightly.

"You know, the famous expert on insanity."

bored [bɔ :d] - boğaza yığılmış, təngə gəlmiş, bezmiş

youth [ju:θ] - cavanlıq, gənclik

to turn [tə:n] - çevrilmək, istiqaməti dəyişmək, dönmək



partner ['pa:tnə] - şərik, tərəfdaş, partnyor
strange-looking man - qəribə görünüşlü adam
over there - orada, kənar
to stare [stɛ ə(r)] - gözlərini zilləmək
to reply [rɪ'plai] - cavab vermək, replika atmaq
insanity [ɪn'sænitɪ] - psixoz, səfehlik, axmaqlıq

“Where any of your boyish ambitions ever realized?” “Yes.
When my mother used to cut my hair I often wished
I might be bald headed.”

boyish ['bɔɪ ɪʃ] - uşaqcasına, uşaq kimi
ambition [æm'biʃ ən] - məqsəd, niyyət, məram, təkəbbür
wish [wɪʃ] - arzu, istək
bald-headed [b'ɔ :ld'hedɪd] - keçəl

“Where is that beautiful canary bird of yours that used to sing so clearly and sweetly? “I had to sell him. My son left the cage on the radio set and he learned static.”



canary [kə'ne əri] - sarı bülbül

clearly ['klɛli] - aydın, parlaq, müəyyən, şübhəsiz

sweetly ['swi:tli] - şirin, xoşagələn, məlahətli

cage [keɪdʒ] qəfəs

On a rainy day recently a lady in a mink coat got on a Madison Avenue bus. “I don’t suppose I’ve ridden on a bus in two years, “she said to the conductor, a gloomy fellow, as she paid her fare.”I ride in my own car,” she explained. “You don’t know how we’ve missed you,” the conductor said.



rainy day ['reini dei] - yağışlı gün

recently ['ri:sntli] - yaxınlarda, ötən günlərdə

mink [mɪŋk] - su samuru, su samuru xəzi

I don't suppose - mən belə düşünmürəm/güman etmirəm


fellow ['feləu] - insan, oğlan, yoldaş, həmyaşid **gloomy**

['glu:mı] - qaşqabaqlı, qəmgin, qaraqabaq **to explain**

[ɪks'pleɪn] - izah etmək, açıqlamaq **own** [əun] – özünün, öz

You look depressed, my friend. What are you thinking of?
“My future”

“What makes it seem so hopeless?” “My past.”



to look after [luk] - baxmaq, nəzərdən keçirmək, görünmək

to think of - düşünmək, fikirləşmək

future ['fju:tʃ ə] - gələcək

to make [meɪk] - etmək, məcbur etmək **hopeless** ['həʊplɪs] -
ümitsiz, naümid **to seem** [si:m] - görünmək, görsənmək

A country woman was walking along a city street when she was amazed to see a man take pigeon after pigeon out of a hamper, look at his watch and then project the birds into the air. “Hey, mister,” she cried, running up to him.

“You might give me one for my little Johnny before you throw them all away.”

country ['kʌntri] - kənd, ucqar

along [ə'lɒŋ] - irəli, qabağa, uzununa, boyunca

to be amazed [ə'meɪzd] - heyrətlənmək, valeh etmək

pigeon ['pɪdʒ ɪn] - göyərçin

hamper ['hæmpə] - zənbil, səbət

to project [prə'dʒekt] - uçurtmaq, buraxmaq

mister ['mɪstə] - cənab

to cry [kraɪ] - qışqırmaq, ağlamaq

throw away - tullamaq, atmaq

“Was it hot where you spent your vacation last summer?”
“Terrible, and no trees! We took turns sitting in each other’s shadow!”

vacation [və'keɪʃ ən] - tətil, məzuniyyət

last summer - keçən yay, ötən yay

terrible ['terəbl] - dəhşətli, qorxulu, qorxunc, dəhşətli



^{III}
to take turns - dəyişmək, dönmək, növbələşmək
each other's shadow - bir – birinin gölgəsində

A farmer and his wife from the country were in London for the first time. They saw in the window of a restaurant: “Lunch 12 until 2-40p”

“Come on, Mary,” said the farmer, “that’s not expensive. We can sit there and eat for two hours for forty pence.”



farmer ['fɑ:mə] - fermer

for the first time - ilk dəfə olaraq **p.=pence** (pl. of penny)
[penı] pens (pul vahidi)

expensive [ıks'pensıv] – bahalı

Jack was attending the funeral service of the richest man in the city. Because he was weeping bitterly, a man asked sadly “Was the deceased one of your dear relatives?” “No” said Jack. “Then why are you crying?” asked the stranger.

“Because I’m not one of the relatives,” answered Jack.



to attend [ə'tend] - gəlmək, baş çəkmək, iştirak etmək
funeral service ['fju:nrəl'sə:vɪs] - dəfn xidməti / mərasimi
the deceased [di'si:st] - rəhmətlik, mərhum
stranger ['streɪndʒ ə] - yad adam, tanış olmayan, əcnəbi

At the front door. A and B are neighbours. A has gone to complain about the noise of B’s record player.

- A. Could you please turn the music down?
B. I can’t hear you! The music’s too loud!
A. I know! That’s why I’m here!
B. Good! I’m glad you like it!

neighbour ['neɪbə] - qonşu
to complain [kəm'pleɪn] - şikayət etmək
noise [nɔɪz] - səs, səs - küy
record player ['rekəd'pleɪə] - maqintafon **to turn**
söndürmək, xodunu almaq **that's why** - məhz bu
to hear [hɪə] - eşitmək, dinləmək



“Once a friend of mine and I agreed that it would be helpful for each of us to tell the other all our faults.” “How did it work?”

“We haven't spoken for five years.”


helpful ['helpfʊl] - yararlı, xeyirli, faydalı, sərfəli

each of us - bizim hər birimiz

fault [fɔ:lt] - səhv, günah, qüsur

“Why is it, Bob,” asked George of a very stout friend, “that you fat fellows are always good natured?”

“We have to be,” answered Bob. “You see, we can't either fight or run”



stout [staut] - boy - buxunlu, nəhəng

fellow ['feləu] - insan, oğlan, yoldaş, gənc

good natured ['gud'neɪtʃəd] - saf qəlbli, ürəyi yumşaq, səbiri, yolagedən, yumşaq təbiətli

In the Museum

- A. Excuse me?
B. Yes, madam?
A. What's that over there?
B. It's a brontosaurus, madam.
A. How old is it?
B. It's five million and ten years old.
A. Five million and ten years old? How do you know that?
B. Well, I've been working here for ten years.
A. Yes?
B. And when I started working here, it was five million years old.
A. I see.
B. There's one upstairs that's even older.
A. Really?
B. Yes. Five million and twenty three years old. You can ask Mr. Atkins. He's upstairs, and he's worked here for...
A. Twenty-three years?
B. Yes. How did you know?



brontosaurus ['brɒ ntə'sɔ :rəs] mamont, brontozavr
madam ['mædəm] - xanım
excuse me [ɪks'kju:s mɪ] - bağışlayın **upstairs** ['ʌp'ste əz] – yuxarıda, üst mərtəbə

“You don’t seem to realize on which side your bread is buttered.”

“What does it matter? I eat both sides!”



to realize [ˈrɪəlaɪz] - anlamaq, müəyyən etmək
on which side hansı tərəfdə / tərəfi
both sides hər iki tərəfi

“How many cigars do you smoke a day?” “About ten.”

“What do they cost you?” “Twenty cents a piece.”

“My, that’s two dollars a day. How long have you been smoking?”

“Thirty years.”

“Two dollars a day for thirty years is a lot of money.”


“Yes, it is.”

“Do you see that office building on the corner?” “Yes.”

“If you had never smoked in your life you might own that fine building.”

“Do you smoke?” “No, never did.” “No”

“Well, I do.”



cigar [sɪ'gɑ:] – siqar, siqaret

to cost [kɒ st] - dəyəri, qiyməti olmaq **office building** ['ɒ fis bɪldɪŋ] - ofis binası **piece** [pi:s] - parça, tikə, hissə, dənə

corner ['kɔ :nə] - künc, döngə, tin

I have just heard that my sister has a baby. They don't know what sex and so I don't know whether I am an uncle or aunt.




just [dʒ ʌ st] - indicə, təzəlikə
uncle ['ʌ ŋkl] - əmi, dayı
sex [seks] - cins, cinsiyyət
whether ['weðə] - 1) ya 2) yoxsa

Jones - "Sorry, old man, that my hen got loose and scratched up your garden.

Smith - "That's all right, my dog ate your hen."

Jones - "Fine! Just ran over your dog and killed him."



old man - qoca, ağsaqqal

to scratch [skrætʃ] - cırmaqlamaq, eşələmək (qarı - bacanı)

to run over - ötüb keçmək

to get loose - buraxılmaq, açılmaq, çıxmaq

kill [kɪl] - öldürmək, məhv\yox etmək,

sorry ['sɔ rɪ] – bağışlayın

Love and Marriage

Christine: “Why don’t you marry Perey?”

Catherine: “I will only marry a man who knows life and has learned its sorrows.”

Christine: “I see – a widower.”



“Now about this ridiculous idea of your quitting your job.”

marry ['mæri] - evlənmək, ailə qurmaq

sorrow ['sɔ rou] - 1) dərd, qəm, kədər, 2) təəssüf, acıma,

widower ['wɪdəʊə] - dul (qadın, kişi)

The young lady walked boldly up to a woman whom she took to be superintendent at the hospital.

“May I see Captain Williams, please?” she asked. “May I ask who you are?”

“Certainly. I am his sister.”

“Well, well. I am glad to meet you. I’m his mother.”

boldly ['bɔːldli] - cürətlə, cəsarətlə, qürurla
superintendent ['sju:pərɪn'tendənt] - 1) idarə edən, nəzarətçi 2) komendant 3) polis rəisi

The young man approached his sweetheart, sad and scowful.

She watched him with anxious eyes, and asked: “How did father take it?”

“All right,” he replied. “I’m so glad,” she cried.

“Well, I can’t say that I am. At first he wouldn’t listen to me.”

“Did you tell him you had five thousand dollars saved and in the bank?”

“Yes, after all else had failed!” “And what did father do then?”

“Do!” replied the young man. “He borrowed it!”



“Certainly I’m serious. Why I’d marry you tomorrow if I didn’t have an appointment with the dentist”

sweetheart ['swi:θa:t] - sevgili, əziz
sorrowful ['sɒ rəful] - kədərli, qəmli, üzgün
anxious ['æŋkʃ əs] - 1) narahat, təşvişə salınmış, narahat edilmiş, 2) can atan, arzusunda olan
he would not listen to me - o mənə qulaq asmaz
save [seiv] - 1) xilas etmək, qurtarmaq, 2) qənaət etmək **fail** [feil] - uğursuzluğa\müvəffəqiyyətsizliyə uğramaq **borrow** ['bɒ rou] - borc alma\götürmə

He had proposed. She tossed her head haughtily. “You!” came her scornful reply. “You want to marry me?”

“Yes”, murmured the lover.

“But, my dear boy,” she went on, “you’ve only known me three days.”

“Oh, much longer than that really!” he said. “I’ve been two years in the bank where your father has his account.”


to toss [tos] başını yelləmək
propose [prə'pouz] - təklif etmək/irəli sürmək **haughtily** [ˈhɔ :tli] - lovğa, dikbaş, təşəxxüslə **scornful** ['skɔ :nful] - nifrətli, nifrət ifadə edən, laqeyd
murmur ['mə:mə] - pıçıldamaq, pıçıltı ilə danışmaq, şırıldamaq, deyinmək, donquldamaq, mırıldanmaq
account [ə'kaunt] - hesab, bank hesabı

She: “Jack, I was sorry to treat you the way I did. You’ll forgive me, won’t you, for being so angry with you all last week?”
 He: “Sure! Thank’s all right. I saved \$22 while we weren’t on speaking terms.”

treat [tri:t] - müalicə etmək, şərh\izah etmək, qonaq etmək
forgive [fə'gɪv] - bağışlamaq
angry ['æŋgrɪ] - əsəbi, to be ~ əsəbi olmaq
while we weren't speaking terms - o zaman ki biz
şərtləşirdik, biz şərtləşən zaman

“My father,” said the young woman to an admirer, “is a very good business man. When he was quite young he managed to make a large fortune. Would you like to hear how he did it?”

“Certainly,” said the young man, “but tell me first, has he still got it?”



“Then, after a two-week courtship, Sidney finally decided not to let my father's money stand between us.”

admirer [əd'maɪərə] - aşıq, pərəstişkar, məşuq
manage ['mænɪdʒ] - nəzarət etmək, baxmaq, idarə etmək, əlindən gələni etmək, yolunu tapmaq
fortune ['fɔ :tʃ ən] - səadət, xoşbəxtlik, uğur, var - dövlət
certainly ['sə:tnli] - əlbəttə, əlbət ki, qəti, yəqin ki,

“What make you quarrel with Conrad?” “Well, he proposed to me again last night.” “Where was the harm in that?”

“My dear. I had accepted him the night before.”



to make [meɪk] - məcbur etmək

quarrel ['kwɔ rəl] - mübahisə, mübahisə etmək

harm [hɑ:m] - zərər, ziyan, xəsarət, ziyan vurmaq

accept [ə'ksept] - qəbul etmək, almaq, götürmək;

“But we darling, we can’t live on love.”

“Sure we can. Your father loves you, doesn’t he?”

to live on - ... hesabına yaşamaq

darling [dɑ:liŋ] - əzizim, gözəlim

He: “Why didn’t you answer the letter I sent you?” She: “Why, I didn’t get any letter from you. And besides, I didnt like the things you said in it!”

“Why didn’t you marry her?”

“She has a slight impediment in her speech.” “How sad. What is it?”

“She can’t say yes.”

impediment in one’s speech [ɪmˈpɛdɪmənt] - kiminsə nitqində qüsur olmaq, kəkələmə

slight [slɑɪt] - yüngül, xırdaca, azca

Donald: “I dreamed last night that I proposed to you. What is that a sign of?”

Dorothy: “It’s a sign that you have got more sense when you’re asleep than when you’re awake.”

I dreamed last night that - ötən gecə mən onu yuxuda gördüm

sign [saɪn] - əlamət, nişanə

sense [sens] - duyğu, hiss, hissiyyat

to be asleep [əˈsli:p] - yatmaq

to be awake [əˈweɪk] - oyaq olmaq

“So my daughter has consented to become your wife.

Have you fixed the day of the wedding?” “I will leave that to my fiancée”

“Will you have a church or a private wedding?” “Her mother will decide that, sir.”

“What have you to live on?”

“I will live that entirely to you, sir.”



consent [kən'sent] - razılıq, razılığa gəlmək

fix [fiks] - təyin etmək (vaxtı, günü)

fiancée [fɪ'a:nseɪ] - gəlin, nişanlı, deyihli

wedding ['wedɪŋ] toy mərasimi **church** [tʃ ə:tʃ] - kilsə

private ['praɪvət] - xüsusi, özəl, şəxsi, fərdi

entirely [ɪn'taɪəli] - tamamilə, bütünlüklə, büsbütün

Suitor: “Er – I – er – am seeking your daughter’s hand – er – have you any objection, sir?”

Father: “None at all. Take the one that’s always in my pocket.”

suitor ['sju:tə] - pərəstişkar, aşiq, ərizəçi, xahiş edən

objection [əb'dʒ ekʃ ən] - etiraz, qüsur, çatışmazlıq **pocket**

['pɒ kɪt] - cib

none at all - heç bir etirazım yoxdur

Her mother: “My daughter sings, plays the piano, paints, understands botany, zoology, French, Italian – in fact is accomplished in every way. And you sir?”

Prospective son-in-law: “Well, in an emergency I suppose I could cook a little and mend the socks.”

to be accomplished [ə'kɒ mplɪʃ t] - mükəmməl olmaq
in an emergency [ɪ'mə:dʒ ənsɪ] - hər halda
cook [kuk] - bişirmək, hazırlamaq
mend [mend] - düzəltmək, yamamaq, təmir etmək
prospective son – in – love - kürəkən

Fiance: “I haven't the courage to tell your father of my debts.” Fiancee: “What cowards you men are! Father hasn't the courage to tell you of his.”



debt [det] - borc
coward ['kauəd] – qorxaq

“Helen is two-thirds married to Bob.” “Really?”
“Yes, she is willing and the preacher is willing.”

preacher ['pri:tʃ ə] - xətib, vaiz, moizəçi
to be willing ['wɪlɪŋ] - razı olmaq

“Broken off your engagement to Mary?” “She wouldn’t have me.”

“You told her about your rich uncle.” “Yes. She’s my aunt now.”

broken off ['brəukən ɔ f] - pozmaq (nişanı)
engagement [ɪn'geɪdʒ mənt] - nişan, söz vermə, deyimli

“Their engagement is still a secret?” “So everybody is saying.”

“Dora, darling, will you marry me?”

“No, but I will always admire your good taste.”

admire [əd'maɪə] - heyran olmaq
taste [teɪst] - tam, dad, ləzzət, zövq

“If you refuse me,” he swore, “I shall die.” She refused him. Sixty years later died.

swear [swɛ ə] - (swore; sworn) – and içmək
to refuse [rɪfju:z] rədd etmək

Bill: “Well, what did she say when you proposed to her?”
Jim: “I didn’t proposed. Before I got a chance she told me she loved Emerson, Longfellow and Poe, and what chance did I have with a girl who is in love with three other fellows?”

“Why are you going to marry that police captain?” “It is against the law you know, to resist an officer.”

law [lɔ :] hüquq, qanun

resist [rɪ'zɪst] - müqavimət göstərmək, davam gətirmək

Mother (to daughter aged nineteen): “And did you walk all the way from the village to here?”

Daughter: “Yes, mother, every step.”

Little brother: “Then how is it you went out with an umbrella and have come home with a stick?”

aged nineteen – 19 yaşlarında/yaşlı

step [step] – addım **umbrella** [ʌ m'brelə] – çətir

stick [stɪk] – çubuq, əl ağacı

Mother-in law

“My husband got angry last night and told me to go to the devil.”

“What are you going to do about that?” “I’ m going straight to mother.”

Wife -“I wish you’d bring home pineapple, John. Mother is coming today? And you know she’d give half her life for a good pineapple.”



John - “Really! Then I’ll bring two!”

devil ['devl] – şeytan, iblis

straight [streit] - düz, birbaşa

pineapple ['pain'æpl] - ananas

“My Mother-In-Law was bitten by a dog yesterday.” “How is she now?”

“She’s fine, but the dog died.”

Hearing problem

A man goes to his doctor and says: “I don’t think the hearing of my mother-in-law is as good as it used to be, what should I do?”

The doctor replies: “Try this test to find out for sure. When your mother-in-law is in the kitchen doing dishes, stand fifteen feet behind her and ask her a question, if she doesn’t respond keep moving closer asking the question until she hears you.”

The man goes home and sees his mother-in-law preparing dinner. He stands fifteen feet behind her and says: “What’s for dinner today?” No response.

He moves to ten feet behind her and asks again, no response.

Five feet, no answer.

Finally he stands directly behind her and says: “Hey, what’s for a supper?”

She says: “For the fourth time, I SAID CHICKEN!”

hearing problem - eşitmə problemi

used to be [ju:zd tu bi] - işlənmiş, istifadə etmək, köhnə

to reply [rɪ'plai]- cavab vermək

directly [dɪ'rektli, daɪ' rektli]- düz, açıq, birbaşa **behind** [bɪ'haɪnd] – arxasınca, dalınca, arxada, dalında **to responded** [rɪspə nd] - cavab vermək

Which one?

A man met a wonderful woman and became engaged to her. He called his mother to share his good news with her. He

arranged to have dinner with his mother that evening so that she could meet his fiancée. When he arrived at her home, he brought along three women - a blonde, a brunette, and a redhead. His mother inquired as to why he had brought THREE women, instead of just one. He replied that he wanted to see if his mother would be able to guess which one of the women was her future daughter-in-law.

She looked at each one carefully and then replied: "It's the redhead."

"Wow! How could you possibly have figured that out so quickly?" he inquired.

She coldly replied: "Because I can't stand HER."

wonderful ['wɒ ndəful] - gözəl, qəşəng

to become engaged [ɪn'geɪdʒ d] - nişanlanmaq

to share [ʃe ə] - bölüşmək, şərik olmaq

to arrange [æ'reɪndʒ] - hazırlamaq

fiancée [fi'ɔ nsei] - nişanlı, adaxlı

blonde [blɒ nd] - bəndin, ağ saç, kürəkən **brunette**

[bru'net] - qarayanız

redhead ['redhed] - kürən, qırmızı saç

to inquire [ɪn'kwaiə] - soruşmaq, tələb etmək

to guess [ges] - tapmaq, ağına gəlmək


daughter-in-law ['dɔ :tərɪnlɔ :] - oğlumun həyat yoldaşı, gəlin

to figure ['fiɡə] - tapmaq, seçmək

to stand smb - qulluq etmək

Divorce

Agitated Caller – “I want something to quiet my nerves.”
Lawyer – “But I’m not a doctor, I’m a lawyer.”
“Yes? I know? I want a divorce.”



to divorce [dɪ'vɔ :s] - boşanmaq, ayrılmaq **quiet** ['kwaɪət]
sakit, sakitləşdirmək **nerve** [nə:v] - əsəb, qəzəb, kin
lawyer ['lɔ :jə] - vəkil, hüquqşünas

Wife: “Why didn’t you put the cat out as I told you?”
Absent-minded professor: “I put something out. Ye gods! It
must have been the baby!

Wife: “Do you realize, dear, that it was twenty-five years
ago to-day that we became engaged?”

Absent-minded professor: “Twenty five years! Bless my soul! You should have reminded me before. It’s certainly high time we got married.”

to remind [rimaind] – xatırlatmaq
Bless my soul ! Vicdan haqqı

“Hello, Frank, I thought you were dead?”
“Oh,” said Frank, “they did get a story around that I was dead, but it was another man. I knew it wasn’t me as soon as I heard of it.”

did get a story that – söz - söhbət gəzirdi ki
another [ə'nʌ ðə] - başqa biri, digəri, ayrısı
to hear [hɪə] - eşitmək


“Yes, my dear, I have lost Azor, my precious little dog!”
“But you must put an advertisement in the papers!” “The poor little pet can’t read!”

precious ['preʃ əs] - qiymətli, bahalı, dəyərlı, əziz
to put an advertisement - reklam yerləşdirmək, elan vermək

The lady was visiting the aquarium. “Can you tell me whether I could get a live shark here?” asked an attendant.

“A live shark? What could you do with a live shark?”

“A neighbor’s cat has been eating my goldfish, and I want to teach him a lesson.”



to visit ['vɪzɪt] - baş çəkmək, görməyə getmək

whether ['weðə] - 1) ya 2) ki, -mı, -mi,

shark [ʃ a:k] - akula

goldfish ['gəʊldfɪʃ] - qızıl balıq

aquarium [ə'kwɛ əriəm] - akvarium

attendant [ə'tendənt] - tamaşaçı

to want [wɔ nt] - istəmək, xahiş etmək

Family Humor

“I hear there’s new baby over at your house? William,” said the teacher.

“I don’t think he’s new” replied William.

“The way he cries shows he’s had lots of experience”



to cry [krai] - ağlamaq, qışqırmaq

experience [iks'pıərıəns] - təcrübə, sınaq

Willie - “We have a new baby at our house.”


Bobby - “Is it a girl or boy?”

“What is your new brother’s name?”

Little Jane - “I don’t know yet. We can’t understand a word he says”

Mother - “Tommy, the canary has disappeared”

Tommy - “That’s funny. It was there just now when I tried to clean in with the vacuum-cleaner”



to be disappeared yoxa çıxmaq

canary [kə'ne ərɪ] - sarı bulbul

vacuum cleaner [væ`kjum, kli:nə] tozsoran

Mother - “Tommy, wouldn’t you like to have a pretty cake with five candles on it for your party?”

Tommy - “I think I’d rather have five cakes and one candle, Mama.”




candle ['kændl] - şam

“Are caterpillars good to eat?” asked little Tommy at the dinner table.

“No,” said the his father; “what makes you ask. A question like that while we are eating?”

“You had one on your lettuce? But it’s gone now.” Replied Tommy.



caterpillar ['kætəpɪlə] - tırtır, parazit, tüfeyli

lettuce ['letɪs] – salat

it's gone now – artıq siz onu yediniz

Mother - “I hope you didn’t take a second piece of cake at the party?”

Baby - “No? I took two pieces first time.”

Uncle John came to stay? And before he left he gave his nephew five dollars. “Now be careful with that money, Tommy,” he said “Remember the saying,” A fool and his money are soon parted.”

“Yes, Uncle,” replied Tommy, “but I want to thank you for parting with it, just the same.”

nephew ['nevju:] - bacı oğlu, qardaş oğlu

remember [rɪ'membə] - xatırlamaq

Father was sitting in the armchair one evening, when his little son came in and showed him a new penknife, which he said he had found in the street.

“Are you sure it was lost?” inquired the father.

“Of course, it was lost! I saw the man looking for it!” replied the youngster.



penknife ['pennaɪf] - mətbəx bıçağı

armchair ['ɑ:m'tʃ ε ə] - kreslo

to inquire [ɪn'kwɪə] - soruşmaq

youngster ['jʌ ŋstə] - oğlan, gənc oğlan

Little Danny - “Mother, may I have a nickel for the old man who is outside crying?”

Mother - “Yes, dear, but what is the old man crying about?”

Danny - “He’s crying, ‘Salty peanuts, five cents a bag.’”



nickel ['nɪkl] - beş sentlik dəmir pul
outside [aʊt'saɪd] - çöldən, bayırdan, xaricdən
salty [ˈsɔːlti] - duzlu
peanut ['pi:nʌt] - araxis, yerfındığı

Letter from a 12 years-old school boy received by president Eisenhower: “Dear Mr. President: I would like to know if there is any law that makes school teachers to go military service. If there is such a law I know one who has not done his military service. His name is James Smith and he is 26 old. Thank you.”



receive [rɪ'si:v] - qəbul etmək, almaq

I would like to know – bilmək istəyirdim
military service ['militəri 'sə:vɪs] - hərbi xidmət

A six year old girl told her teacher, I don't believe that two plus two always makes four. Because "two raindrops make a small puddle.

raindrop ['reɪndrɒp] - yağış damlası
small [smɔ :l] - balaca, kiçik
puddle ['pʌdl] - gölməçə, nohur



An old man asked his ten-year-old son, what his first act would be if he were elected president of the United States. The youngster replied, "Have the voter's head examined!"



act [ækt] - qanun, akt, hərəkət, addım
elected [ɪ'lektɪd] - seçilmiş

voter ['vəʊtə] - seçici

examine [ɪg'zæmɪn] - baxmaq, gözdən keçirtmək, yoxlamaq

During a first-aid course for Girl Scouts, the question was asked, “What would you do if a child swallowed a house key?” One of the girls replied: “I have to climb the window for entering house.”



a first-aid course - ilk yardım kursu / addımı

swallow ['swɒləʊ] - udmaq

climb [klaɪm] – dırmaşmaq, çıxmaq

“I was just thinking,” said the girl’s little brother to her sister’s suitor. “You come to see my sister so much ...

Don’t you have a sister of your own?”



I was just thinking - mən lap indicə düşünürdüm
suitor ['sju:tə] - pərəstişkar, aşiq, ərizəçi, xahiş edən
Don't you have a sister of your own? - Sizin öz bacınız
yoxdur?

A woman was amazed to see a little boy smoking on the street. She walked up to the boy and said, “Do your parents know you smoke?”

The child answered, “Lady, does your husband know you are speaking to a strange man?”

to be amazed - heyran olmaq, məftun olmaq, heyrətlənmək
amazed [ə'meɪzd] - heyrətlənmiş, mat qalmış, valeh olmuş
walked up - yaxınlaşmaq, yuxarıya doğru irəliləmək

A: I will never travel, because my father and uncle both died during their travel.

B: Then I won't go to bed. A: Why not?

B: Because my father, my mother and both my uncles died in bed

Junior - :“Say, mother, how much am I worth?” **Mother** - :“Why, you’re worth a million to me, dear.” **Junior** - “Well, then, could you advance me a quarter?”

worth [wə:θ] - dəyəri \ qiyməti \ əhəmiyyəti olan

advance [əd'va:ns] - avans

quartet [ˈkwɔ tə] dörddən biri

Mother - “Johnny, if you eat more cake, you’ll burst”

Johnny - “Well, pass the cake and get out of the way”

to burst [bɜ:st] - partlamaq

to pass [pɑ:s] - ötürmək, kənara qoymaq

to get out - çıxmaq, rədd olmaq

“Mama,” said her little six-year-old daughter, “please button my dress.”

“You will have to do it yourself, dear?” was the reply.

“Mother’s too lousy”

“Oh, dear!” exclaimed the little girl, “I don’t know what I’d do without myself”


to button [ˈbʌ tɪn] - düymələmək, düymə tikmək, bərkitmək

lousy [ˈlaʊzi] - alçaq, iyrenc, saxta

exclaimed [ɪksˈkleɪmd] - cavab Verdi

Old Gentleman- (to little boy eating an apple) - “Look out for the worms, sonny”

Little Boy - “When I eat an apple the worms have to look out for themselves.”




worm [wɜ:m] - qurd, soxulcan

Sonny- “Mother we’re going to play elephants at the zoo and want you to help us”

Mother- “What on earth can I do?”

Sonny- “You can be the lady who gives them peanuts and candy”



to play elephants - fil oyunu oynamaq

zoo [zu:] – heyvanxana

on earth [ɔ nə:θ] - dünyada əlimdən gələn

“Grandpa, did you once have hair like snow?” “Yes, my boy?”

“Well, who shoveled it off?”



hair [hɛ ə] - saç, tük

shoveled [ʃ ʌ vld] - qazdı, bellədi (torpağı)

“Jimmie: said his mother, severely, “there were two pieces of cake in the pantry this morning and now there is only one. How is that?”

“I don’t know,” replied Jimmie, regretfully.

“It must have been so dark I didn’t see the other piece”

to severely [sɪ'vɪəli] - ciddi, zabitəli, sərt, kəskin

How is that? Bu neçə olan işdir

pantry ['pæntri] - ambar (ərzaq üçün) **regretfully** [rɪ'grɛtfuli] - təəsüflə, peşimançılıqla

“Mummy, do you love me?” “Of course”

“Then why not divorce daddy and marry the man at the candy store?”



to divorce [dɪ'vɔ :s] - boşanmaq (ərindən, arvadından)

marry ['mæri] - evlənmək, ərə getmək

candy store ['kændi stɔ :]- şiriniyyat dükanı

Teacher asked a seven-year-old girl what a bridegroom was. “Please, teacher” was the reply, “it’s a thing they have at weddings.”

bridegroom ['braɪdgrum] - nişanlı (oğlan), deyiqli

The two boys sat whispering to each other at the back of the classroom. In very quiet voices they were having a very interesting conversation about football, girls, parents and

even school. Meanwhile, Mrs. Garret talked and talked and talked about William Shakespeare. At the end of the lesson, Mrs. Garret looked at the two boys and said, “Next time you have a conversation in my class, please don’t whisper, talk a little louder so that we can all enjoy what you are saying.



whispering ['wɪspərɪŋ] - pıçılıtlı ilə danışmaq

quiet ['kwaɪət] - sakit, səssiz

meanwhile ['mi:n'waɪl] - bir arada, bununla belə

louder ['laʊdə] - hünürdən, ucadan

to enjoy ['ɪndʒ ɔ i] - ləzzət almaq, zövq almaq

“Daddy,” said five-year-old Elsie, “do you think mummy knows much about bringing up children?”

“What makes you ask that?” asked her father.

“Well,” replied Elsie, “she makes me go to bed when I am wide awake and she makes me get up when I awfully sleepy.”

daddy ['dædɪ] - atacan

mummy ['mʌ mɪ] - anacan

to bring up ['brɪŋʌ p] - tərbiyə vermək

“I don’t want to be a gentleman, pop - I want to be like you.”



gentleman ['dʒ entlmən] - centlmən, alicənab

“Why are you crying, little girl?”

“Cause my brother has holidays and I don’t.” “Well. Why don’t you have holidays?” “Cause I don’t go to school yet.”

cause [kɔ :z] - qısa. = because

“Jessie, I have told you again and again not to speak when older persons are talking, but wait until they stop.”

“I’ve tried that already, mamma. They never do stop.”

Father - “When I was a little boy, I always ate the crusts”
Willie - “Did you like them?”

Father - “Of course, I did!”

Willie - “Then you can have mine.”

crust [krʌ st] - qabıq (çörəyin), çörəyin qabığı

“Aunt Mary has a new baby,” a mother told her small daughter.

“What was wrong with the old one?” answered the little girl.

wrong [rɔ ŋ] - səhv, nöqsan, qüsur

Willie (doing his homework) - “What is the distance to the nearest star, Daddy?”

“I’m sure I hope, then you’ll feel sorry tomorrow when I’m getting punished for you’ ignorance.”

distance [ˈdɪstəns] - məsafə

star [sta:] - ulduz, ulduzlu

to hope [həʊp] - ümid, ümid etmək, güman etmək

to feel [fi:l] - hiss etmək, duymaq

“How old are you, sonny?” asked the inquisitive old man on the little boy on the beach.

“Six”, came the brisk reply.

“Six,” echoed the old man, “and yet you are not as tall as my umbrella?”

The boy drew himself up to his full height. “How old your umbrella?” he asked.

inquisitive [ɪn'kwɪzɪtɪv] - hər şeylə maraqlanan, hər şeyi bilmək istəyən, həssas

brisk [brɪsk] - diribaş, çevik, qıvraq, cəld

echo ['ekəʊ] - əks - səda, cavab

to draw [dru:] - qəddini düzəltmək

full [ful] - tam, bütün, dolu

height [haɪt] - hündürlük, yüksəklik, boy-buxun, qamət

Father- “I’m obliged to punish you and it will pain me”

Johnny- “but father, if you’ve done nothing wrong why pain yourself?”




to oblige [ə'blaɪdʒ] - məcbur\vadar etmək

to punish ['pʌ nɪʃ] - cəzalandırmaq

to pain [peɪn] - ağrı, incitmək, əzab vermək

When Bobby was told by his mother that she was born in Maryland, his father in Vermont, his sister in Indiana and he in Ohio, he said “Gee, Ma, how’d all get together?”

“Pa, May I ask you a question?” “Certainly, my child.”
“Well, where is the wind it doesn’t blow?”



certainly ['sə:tnli] - əlbəttə, şübhəsiz

wind [wɪnd] - külək

to blow [bləu] - əsmək (külək)

Jackie - “Oh, mother! Just look at that man! He hasn’t a hair on his head.”

Mother - “Hush, dear, he will hear you.” Jackie - “Oh, doesn’t he know it?”

hush [hʌʃ] - sakit ol, sus

Home and school humour

Voice on phone: “John Smith is sick and can’t attend classes to-day. He requested me to notify you.”

Prof: “All right. Who is this speaking?” Voice: “This is my room-mate.”

to notify ['nəʊtɪfaɪ] - xəbər vermək, elan etmək

voice [vɔɪs] - səs, səs-küy

request [rɪ'kwest] - xahiş, rica, təvəqqe, xahiş etmək

room-mate ['ru:mmeɪt] - otaq yoldaşı

“Did you pass your exam?”

“Well, it was like this – you see - .” “Shake! Neither did I.”

to pass exam - imtahan vermək

to shake [ʃeɪk] - əsmək, titrəmək

“Can you tell me anything about the great chemists of the 17th century?”

Stud: “They are all dead, sir.”

At a college examination a professor said: “Does the questions embarrass you?”

“Not at all, sir.” Replied the student, “not at all. It is the

answer that bothers me”

to embarrass [ɪmˈbærəs] - narahat etmək

to bother [ˈbɒ ɒə] – dərıxdırmaq

Prof: “Hawkins, what is a synonym?”

Stud: “It is a word you use in place of another one when you can’t spell the other one.”

During a Christmas exam, one of the question was: “What cause a depression?” One of the students wrote: “God knows! I don’t. Merry Christmas!”

The exam paper came back with the prof’s notation: “God gets 100, you get zero. Happy New Year!”



depression [dɪ'preʃ ən] – depresiya, əsəbi hal
to cause [kɔ :s] – səbəb olmaq **Christmas** ['krɪsməs] –
Milad bayramı **merry** ['merɪ] – şən, şad; sevincək
Merry Christmas ['merɪ 'krɪsməs] – İsanın doğum günü
münasibətilə
notation [nəu'teɪʃ ən] – qeyd, yazı, cavab
zero ['zɪərəʊ] – 1) sıfır; heç
Happy New Year – yeni iliniz mübarək!

The professor rapped on his desk and shouted: “Gentlemen, order!”

The entire class yelled: “Beer!”

rap [ræp] – yavaşca vurmaq (əlilə)
order ['ɔ :də] – 1. əmr, sifariş 2. qaydaya salmaq; əmr
etmək; sakit olun!
beer [biə] – pivə

“If the Dean doesn’t take back what he said to me this morning, I am going to leave college.”

“What did he say?”

“He told me to leave college.”

dean [di:n] - dekan

The bright student looked long and thoughtfully at the second examination question, which read: “State the number of tons of coal shipped out of the United States in any given year.” Then his brow cleared and he wrote: “1492 – none.”

thoughtfully ['θɔ :tfulı] – fikirli

to state [steıt] – izah etmək

ton [tʌ n], [tɔ : ɪ] – ton (çəki)

coal [koul] – kömür, daş kömür

to ship out [ʃ ıp aut] – göndərmək (gəmi ilə)

brow [brau] – qaş

cleared ['kliəd] – dartıldı, çəkildi, çatıldı

Prof: “Before we begin the examination are there any questions?”

Stud: “What’s the name of this course?”

course ['kɔ :s] fənn, predmet

Prof: “Wake up that fellow next to you.” Stud: “You do it, prof, you put him to sleep.”


to put to sleep – yatızdırmaq, yuxuya vermək **to wake up** ['weik'ʌ p] – oyanmaq, oyatmaq **to sleep** [sli:p] – (slept; slept) yatmaq



Prof: “You can’t sleep in my class.” Stud: “If you didn’t talk so loud I could.”

laud [laud] – hündürdən (danışmaq)

Math. teacher: “Now we find that X is equal to zero.” Stud: “Gee! All that work for nothing.”



math. [mæθ] – riyaziyyat **equal** ['i:kwəl] – bərabər, eyni
Gee [dʒ i:] – nə gözəl

All that work for nothing – deməli bunlar hamısı heçə bərabərdir.

Medical prof: “What would you do in the case of a person eating poisonous mushrooms?”



Stud: “Recommend a change of diet.” **in the case of** – əgər baş verərsə **poisonous** [ˈpɔ ɪznəs] – zəhərli
a change of diet [ˈdaɪət] – pəhrizini dəyişmək

Prof: “Tell me one or two things about John Milton.” Stud:
“Well, he got married and he wrote “Paradise Lost.”
Then his wife died and he wrote “Paradise Regained.””

paradise [ˈpærədəɪs] - cənnət

“Our economics professor talks to himself. Does yours?”
“Yes, but he doesn’t realize it. He thinks we’re listening.”

to realize [ˈrɪəlaɪz] - dərk etmək

Stud: “I’m indebted to you for all I know.” Prof: “Oh, don’t mention such a mere trifle.”

I’m indebted [ɪnˈdetɪd] – mən borcluyam

to mention [ˈmenʃ ən] – adını çəkmək, xatırlatmaq, yada salmaq

trifle [ˈtraɪfl] – boş şey, dəyərsiz şey, heç nə

First stud: “The dean says he is going to stop smoking in the college.”

Second stud: “Huh! Next thing he’ll be asking us to stop it too.”

A collage freshman was being severely criticized by his professor. “Your last paper was very difficult to read,” said the professor. “Your work should be so written that even the most ignorant will be able to understand it.”

“Yes, sir,” said the student. “What part didn’t you get?”



paper ['peɪpə] - yazı, mühazirə, məqalə

severely [sɪ'viəli] – sərt, kəskin

freshman ['fref mən] – birinci kurs tələbəsi

ignorant ['ɪgnərənt] – nadan, cahil, savadsız

get [get] – (got; got) əldə etmək; almaq; qazanmaq

Prof: “A fool can ask more questions than a wise man can answer.”

Stud: “No wonder so many of us flunk in our exams!”



wise [waɪz] – müdrik, ağıllı, dərrakəli
no wonder ['wɒ ndə] - sizə qəribə gəlməsin
to flunk [flʌ ŋk] - imtahandan kəsilmək

Prof: “You missed my class yesterday, didn’t you?” Stud:
“Not in the least, sir, not in the least!”

to miss [mɪs] - buraxmaq, unutmaq
not in the least - əsla

The professor was delivering the final lecture of the term. He dwelt with much emphasis on the fact that each student should devote all the intervening time preparing for the final examinations.

“The examination papers are now in the hands of the printer. Are there any questions to be asked?”

Silence prevailed. Suddenly a voice from rear inquired: “Who is the printer?”

to deliver ['dilivə] oxumaq (mühazirə)
term [tə:m] - semstr, yarım il
to dwell [dwel] - bəhs etmək, qeyd etmək
emphasize [emfəsaiz] - fikir, mətləb
to devote [divout] - həsr etmək
intervening ['intə'vi:nɪŋ] – 1) müdaxilə etmək, qarışmaq
printer ['prɪntə] – 1) çapçı, tipograf
rear ['riə] - arxa (sıra), arxadan
to inquire [in`kwaiə] - soruşmaq, sual etmək
prevail ['prɪveil] – çökmək (sükut)

English prof: “What is the difference between an active verb and a passive verb?”

Stud: “An active verb shows action and a passive verb shows passion.”

active ['æktɪv] – fəal, çevik, aktiv
passive ['pæsɪv] – 1) qeyri-fəal, ətalətli, süst 2) məchul
action ['ækʃ n] – hərəkət, fəaliyyət
passion ['pæʃ n] – durğunluq, passivlik

In one of college classes the professor was unable to stay for the class, so he placed a sign on the door which read as follows: “Professor Blank will be unable to meet his classes to-day.”

Some college lad, seeing his chance to display his sense of humour after reading the notice, walked up and erased the “c” in the word “classes.” The professor noticing the laughter


wheeled around, walked back, looked at the student, then at the sign with the “c” erased – calmly walked up and erased the “l” in “classes”, looked at the flabbergasted student and proceeded on his way

lad [læd] - cavan, gənc

sign [sain] – imza; işarə qeyd (ləvhədə)

notice ['nəutis] – yazı, qeyd

to display [dɪs'pleɪ] – göstərmək, nümayiş etdirmək



wheel around [wi:l ə'raund] – ətrafa boylanmaq

lass [læs] – qız

ass [æs] – uzunqulaq

flabbergasted [ˈflæbəgə:stɪd] – heyrətlənmiş, təşviş içərisində olan

proceeded on one's way – yolunu davam etdirmək

Prof: “Never mind the date. The examination is more important.”

Stud: “Well, sir, I wanted to have something right on my paper.”

never mind ['nevə'maɪnd] - fərq etməz, eybi yoxdur
right [raɪt] - düzgün, düzgünlük

The much preoccupied professor walked into the barber's shop and sat in a chair next to a woman who was having her hair bobbed.

“Haircut, please,” ordered the professor.

“Certainly,” said the barber. “But if you really want a haircut would you mind taking off your hat first?”

The customer hurriedly removed his hat.

“I'm sorry,” he apologized as he looked around. “I didn't know there was a lady present.”



preoccupied ['pri:ɔ kjupaid] – dərin fikrə getmiş

barber ['ba:bə] – bərbər

barber's shop – bərbərxana

bob [bɔ b] – qısa kəsilmiş saç düzümü

hair cut ['he əkʌ t] – saçını qırxdırmaq

customer ['kʌ stəmə] – müştəri

to remove one's hat – şlyapasını çıxarmaq

Reporter: “What is the professor’s research work?”

Prof’s housekeeper: “It consists principally in hunting for his spectacles.”

research work [rɪ'sə:tʃ wə:k] - tədqiqat işi **spectacles** [ˈspektəklz] – eynək, çeşmək, gözlük **housekeeper** [ˈhauski:pə] – ev qulluqçusu, dayə

“So you use there pairs of glasses, professor?”

“Yes, one pair for long sight, one pair for short sight, and the third to look for the other two.”



pair [pɛ ə] - bir cüt, qoşa, iki

a pair of glasses - eynək, gözlük, çeşmək

long sight [ˈlɔ ŋ saɪt] - uzaqı görmək üçün

short sight [ˈʃ ɔ :t saɪt] - yaxını görmək üçün

Rupert: “What did you do with the cuffs I left on the table last night?”

Rolant: “they were so soiled I sent them to the laundry.”

Rupert: “Ye gods, the entire history of England was on them”

cuff [kʌ f] – manjet, paltar qolunun qatlanmış hissəsi, köbə

soiled [sɔ ɪld] – çirkli, natəmiz **laundry** [ˈlɔ :ndrɪ] –

camaşırxana **ye gods** ['ji: gɔ dz] – tanrim, ilahi

Pam: “Hasn’t Harvey ever married?”


Beryl: “No, and I don’t think he intends to, because he’s studing for a bachelor’s degree.”

bachelor’s degree ['bætʃ ələzdı'gri:] - bakalavr dərəcəsi
to **intend** [ɪn'tend] - niyyət etmək, niyyətində /fikrində
olmaq

to study for - təhsil almaq

Freshman: “Say, what’s the idea of wearing my raincoat?”

Roommate: “Well, you wouldn’t want our new suit to get wet, would you?”



freshman ['fref mən] - birinci kurs tələbəsi

roommate ['ru:mmeit] - otaq yoldaşı

A son at college wrote his father: “No mon, no fun, your son.” The father answered:

“How sad, too bad, your dad”

mon ['mʌ n] – pul (money)



fun [fʌ n] – zarafat; şənlik; əyləncə

dad [dæd] – ata, atacan, dədə

“Say, dad, remember that story you told me about when you were expelled from college?”

“Yes.”

“Well, I was just thinking, dad, how true it is that history repeats itself.”

history repeats itself - tarix təkrarlanır

to expell (from) [ɪks'pel] uzaqlaşdırmaq, qovmaq

true [tru:] - həqiqət, düzgün, düzgünlük

“Where have you been for the last four years?” “At college taking medicine.”

“And did you finally get well?”



medicine ['mɛdɪsɪn] - tibb; dərman
to take medicine - tibbi təhsil almaq

Friend: “And what is your son going to be when he’s passed his final exam?”

Father: “An old man.”

“A telegram from George, dear”

“Well, did he pass the examination this time?”

“No, but he is almost at the top of the list of those who failed


at the top - yuxarıda, başda (siyahıda)

list [lɪst] - siyahı;

to fail [feɪl] - uğursuzluğa düşər olmaq, uduzmaq

A man walked into a pool parlor and said:” I will give a dollar to the laziest man here.”

Man lying on billiard table:” Roll me over, buddy and stick it in my back pocket.”



pool parlor ['pu:l pa:lə] hovuz, çarhovuzun girişi/dəhlizi

to lie [laɪ] - yatmaq, uzanmaq

to roll over - çevirmək, üzünü döndərmək, fırlatmaq

to stick [stɪk] - sancmaq, yapışdırmaq

the laziest ['leɪzɪest] - çox tənbel, ən tənbel

billiard table ['bɪljəd'teɪbl] - bilyard stolu **pocket** ['pɒ kɪt] - cib (pencəkədə, paltoda və s.)

buddy ['bʌ dɪ] - dostum, qaqaş

Teacher to the class: Tell me what is it that keeps a cat warm?

What is its name? Is it a coat? Can no one tell me?

Pupil: Sir, have you never seen a cat?

to keep [ki:p] - saxlamaq

warm [wɔ :m] - isti (hava və s.)

An inspector of schools one day visiting an English class. Some of the students were having difficulty in the correct placing of the letters “i” and “e” in such words as “receive”, “relief”, “believe”, “ceiling” etc. Finally the inspector said:” Stu-

dents, I can give you a rule which I always follow and which never fails. “The students were very much interested. Even the teacher seemed eager to learn this important rule.

The inspector continued: “It is simply this”: Write the “i” and the “e” exactly alike and then put a dot in the middle over them.

to follow [ˈfɒləʊ] - əməl etmək, ardınca getmək
inspector of schools - məktəb müəllimi
seemed to be eager - özünü kəsərli göstərmək istəyirdi
to have difficulty in - nədəsə çətinliyi olmaq
correct placing - düzgün yerləşdirilmə **to believe** [bɪˈli:v] - inanmaq (kiməsə) **etc.= etcetera** [ɪtˈsetrə] - və.s
fail [feɪl] - uğursuzluğa düşər olmaq
alike [əˈlaɪk] - eyni, eynilikə, oxşar, bənzər
dot [dɒt] - nöqtə, ləkə
relief [rɪˈli:f] - yüngüllük, asanlıq, maddi yardım, kömək
rule [ru:l] - qayda, qayda- qanun
to place [pleɪs] - qoymaq, yerləşdirmək
seemed [si:md] - görünmək, gəlmək,.....kimi

Teacher in school: Johnny, can you name some of the products of the west India?

Johnny: I don't know, teacher.


Teacher: Of course, you do. Where do you get sugar from?

Johnny: We borrow it from the neighbour next door.

west India [west ɪndiə] - Qərbi Hindistan **borrow** [ˈbɒrəʊ] - almaq (borc), özgədən almaq
neighbour [ˈneɪbə] – qonşu

A student in our night school class protested to the teacher that, although he hadn't missed class, a notice had been mailed to him standing that he had been absent for three nights. After checking his records, the teacher agreed that an error had been made and assured the student he would talk about it with the dean.

It's not the dean I'm worried about, "said the student." Who's going to explain it to my wife?



night school - gecə məktəbi

to state [steɪt] - izah etmək

to check [tʃ ek] - yoxlamaq, nəzarət\tədqiq\təftiş etmək

to protest [prə'test] - qəti etiraz/narazılıq etmək

although [ɔ :l'dəu] - baxmayaraq ki, hərçənd

to mail [meɪl] - poçtla göndərmək

standing ['stændɪŋ] - bildirilmə, təsdiqləmə

absent ['æbs(ə)nt] - olmayan, gəlməyən, iştirak etməyən

error ['erə] - səhv, yanılma, yanlış

dean [di:n] - dekan

to be worried ['worɪd] - narahat olmaq

to explain [ɪks'pleɪn] - izah etmək

to agree [ə'ɡri:] - razılığa gəlmək, razılaşmaq

notice ['nəʊtɪs] - qeyd, yazı

record ['rekɔ :d] – qeyd, yazı

to make assure [ə'ʃ uə] - əmin etmək, inandırmaq

Teacher: “John, if two and two is four how much is four and four?”

John: “That’s not fair. You always do the easy ones and leave hardness for me.



that’s not fair - bu, düzgün deyil

to leave [li:v] - saxlamaq

hardness ['hɑ:dnɪs] - ən çətinini

At school. A is teacher. B is a pupil. A: Where were you yesterday?

B: I was here, sir.

A: You were not here, you were absent.

B: If you already know, why did you ask me?

already [ɔ :l'redɪ] - artıq, bir daha

here [hɪə] - burada (dərşdə)

Teacher: -“Don't say “Mondai”, say ”Monday” , Don't say ”Tuesdai “, say “Tuesday”. Don't say “Wednesdai”, say “Wednesday”. Don't say “Thursdai”, say “Thursday”. Don't say “Friday”, say “Friday”. Don't say “Saturdai”,say “Saturday”.

Student: -“Okai Sir.”

o.k. - okay (all correct) - oldu, hər şey öz qaydasındadır

Teacher: You are in a bus, and all the seats are taken. A lady gets in. What do you do?

Boy: I shout “Full up.”



seats [si:s] - oturacaqlar, yerlər

full up [fulʌ p] - doludur, doldu

A telephone conversation

A. Fire Brigade. Can I help you?

B. Yes. I want to report a fire.

A. I see. Where?

B. In my house.

A. Yes, but where is it?

B. Oh, sorry! In the kitchen.

A. Madam, how do we get there?


B. You've got a fire engine, haven't you?

A. Will you please tell me where you live!

B. Oh, I couldn't! I don't know you!

conversation ['kɒ nvə'seɪʃ ən] - söhbət, danışiq

fire engine [faɪəndʒɪn] - yangın maşını



A high school girl, seated next to a famous astronomer at a dinner party, struck up a conversation with him by asking, "What do you do in life?"

He replied, "I study astronomy"
"Dear me," said the girl. "I finished astronomy last year."



to strike up ['straik'ʌ p] - son qoymaq, kəsmək (söhbəti, danışığı), kəsmək

astronomer [əs'trɒ nəmə] - astronom

astronomy [əs'trɒ nəmɪ] - astronomiya (elmi)

"You ought to be ashamed," the father told his loafing son.
"When George Washington was your age, he had become a surveyor, and was hard at work."

"And when he was your age," the boy replied, "he was President of the United States"

surveyor [sə:'veɪə] - nəzarətçi, müfəttiş, yerölçən, geodezist

loafing ['ləufɪŋ] - avaralanan, veyillənən

Teacher - "If I take a potato and divide it into two parts,
then into four parts, and each of the four parts into two parts,

what would I have?"

Little Emily - "Potato salad!"



potato [pə'teɪtəʊ] – kartof

Teacher - "Which is farther away, England or the moon?"

Johnny - "England"

Teacher - "England?" What makes you think that?" Johnny
- "Cause we can see the moon and can't see England."

The teacher had been giving a lecture to his class on modern inventions." Can any of you boys," he said?" tell me of anything of importance which did not exist fifty years ago?"

"Me," exclaimed the brightest pupil.

lightning ['laɪtnɪŋ] - ıldırım, şimşək

modern ['mɒ dən] – müasir

invention [ɪn'venʃ ən] - ixtira, kəşf


brightest [braɪtɪst] zəkalı, savadlı, ən parlaq ulduz

Teacher - “What was Gorge Washington noted for?”

Johnny - “His memory.”

Teacher - “What makes you think his memory was so great?”

Johnny - “They erected a monument to it.”



noted ['nəʊtɪd] - məşhur, şöhrətli, tanınmış

memory ['meməri] - yaddaş, xatirə

to **erect** [ɪ'rekt] - tikmək, qurmaq, ucaltmaq

monument ['mɒ nju:mənt] - abidə, monument

to make smb. to think - fikirləşməyə məcbur etmək

Teacher - “Frank, what is a cannibal?” Frank - “Don’t know, mum.”

Teacher - “Well, if you ate your father and mother, what would you be?”

Frank - “An orphan, mum.”

cannibal ['kæni:bəl] – kannibal, adamyeyən

orphan ['ɔ :fən] – yetim, kimsəsiz

“What’s the shape of the earth?” asked the teacher of Johnny.

Johnny said it was round.

“How do you know it is round, Johnny.”

Then Johnny replied: All right, it’s square, then. I don’t want to start an argument about it.”

shape [ʃ eɪp] - forma, şəkil

earth [ə:θ] - yer kürəsi

argument [ˈɑ:gjumənt] - mübahisə, diskussiya

“Now, then, Tommy Brown,” said the teacher,” I want to set you a little problem. Suppose there were five children and their mother had only four potatoes to share between them. She wants to give each child an equal share. How would she do it?”

“Mash the potatoes,” said the boy.

to set [set] vermək, ötürmək

to suppose [səpəuz] - güman etmək

to share [ʃ ε ə] - bölmək, bölüşdürmə

equal [ˈi:kwəl] - eyni, bərabər, eyni, bir , bir cür

to mash [mæʃ] - əzmək, püre halına gətirmək

The teacher was testing the knowledge of the kindergarten class. Slapping a half dollar on the desk, she said sharply, "What is that?" Instantly, a voice from the back of the row said, "Tails".



slapping ['slæpɪŋ] - bərk çırpmaq/şilləvurmaq

instantly ['ɪnstəntli] - dərhal, cəld, təcili, ani

back of the row - arxa sıradan

tail [teɪl] - quyruq, hörük, kənar, qıraq, izləmək

Teacher - "Johnny, can you tell me what a hypocrite is?"

Johnny - "Yes, ma'am, it's a boy who comes to school these days with a smile on his face"

hypocrite ['hɪpəkɹɪt] - ikiüzlü, riyakar

Teacher - "Johnny, if you had six apples and I asked you for three, how many would you have left?"

Johnny - "Six"

Teacher - "Tommy, name five things that contain milk."
Tommy - "Butter and, cheese, ice-cream, and two cows!"

to contain [kən'tein] - olmaq, tərkibində olmaq

Teacher - "Johnny, how old is a person who was born in 1902?"

Johny - "Man or woman?"

Teacher - "Don't you know that punctuation means that you must pause?"

Willie - "Of course I do. An auto driver punctuated his tire in front of our house Sunday and he paused for half an hour."

punctuation ['pʌŋktʃueɪʃ ən] - təkərin buraxması/deşilməsi

pause [pə :z] - pauza, fasilə, tənəffüs, boş dayanma

"Jimmie" said the teacher, "why don't you wash your face? I can see what you had for breakfast this morning."

“What was it?” “Eggs”

“Wrong, teacher. That was yesterday.”

“What is the plural of man, Willie?” asked the teacher.

“Men.” Answered Willie

“And, the plural of child?” “Twins,” was the unexpected reply.

plural ['pluərəl] – cəm forması

twin [twɪn] - əkiz (uşaq)

unexpected ['ʌ nɪks'pektɪd] - gözlənilməz, qəflətən

Pupil - “Do you think it’s right to punish folks for things they haven’t done?”

Teacher - “Why, of course not, Willie.” Pupil - “Well, I didn’t do my homework?”

to punish ['pʌ nɪʃ] - cəzalandırmaq, cəza vermək

folk [fəʊk] - xalq, camaat, kütlə

Teacher - (to little girl learning to write) “But wher e is the dot over the letter i?”

“It’s in the pencil yet!”

The visitor was examining the class.

“Can any little boy tell me what a finish-net is made of?” he inquired.

to inquire [ɪŋ'kwɪə] - soruşmaq

Teacher - “How was it your homework sums were all correct?”

Pupil - “Dad is away from home”

sums [sʌ mz] - hesab, cavab, nəticə **correct** [kə'rekt] – düzgün, düz

away [ə'weɪ] - kənarada, uzaqda olma

Stern schoolmaster - “Now, then, young man: tell me how you can prove that the earth is round.”

Timid pupil - “Please. Sir, I didn't say it was round.”



schoolmaster ['sku:l'ma:stə] - müəllim, müəllimə

In school a boy was asked his question in physics:” What is the difference between lightning and electricity?”

And he answered:” Well, you don’t have to pay for lightning.”



physics ['fızıks] – fizika (dərs)

difference ['dıfrəns] - müxtəlif, müxtəliflik, fərq

between [bi'twi:n] - arasında **lightning** ['laıtnıŋ] - ildırım, şimşək **electricity** [ılek'trısıtı] - elektrik

have to pay [peı] - ödəmək, ödəməlisən

Teacher - “Tommy, what is one-half of one-tenth?”


Small Boy - “I don’t know exactly, teacher, but it can’t be very much”

Father (meaningly) - “Who is the laziest member of your class, Tommy?”

Tommy - “I don’t know, pa.”

Father - “I should think you should know. When all the others are industriously studying or writing their lessons. Who is it sits idly in his seat and watches the rest, instead of working himself?”

Tommy - “The teacher.”



idly [aidli] - tək, tənha

industriously [ɪn'dʌ striəsli] - gərgin, səylə

meaningly ['mi:nɪŋli] - çox mənalı, mənalı, mənasılı olan

lazy ['leɪzi] - tənɓəl; the laziest - çox tənɓəl

member ['membə] - üzv, üzvü

School teacher (to little boy – “If a farmer raises 3.700 bushels of wheat and sells it for \$ 1 per bushel, what will he get?”

Little boy-“An automobile.”



farmer ['fa:mə] - fermer, şirkət sahibi
to raise [reɪz] - böyütmək, yetişdirmək, becərmək
bushel ['buʃ l] - buşel, kisə
wheat [wi:t] - buğda, dən, taxıl

“How many ribs have you, Johnny?” asked the teacher. “I don’t know, ma’am,” giggled Johnny, squirming around on one foot: “I’m so awful ticklish I never could count them”

rib [rɪb] - qabırğa, (insanın yaxud heyvanın)
giggle ['gɪgl] - istehza ilə gülmək, hırtıldamaq
to squirm [skwə:m] - qıvrılmaq, bükülmək, fırlanaraq
ticklish ['tɪklɪʃ] - güləyən, qıdığı gələn

Teacher - “Every day we breathe oxygen. What do we breathe at night, Willie?”
Willie - “Nitrogen.”



to breathe [bri:ð] - nəfəs almaq **oxygen** ['ɔ ksɪdʒ ən] - oksigen **nitrogen** ['nɑɪtrədʒ ən] - azot

Teacher (answering the telephone) - “You say Billy Smith has a bad cold can’t come to school? Who is this speaking?”

Voice (with assumed hoarseness) - “This is my father.”

assumed [ə'sju:md] - təmkinli, sakit, təmkinlə

hoarsenes ['hɔ :snɪs] - xırıltı, xırıltılı (səs)

Teacher (looking over Teddy’s homework) - “I don’t see how it’s possible for a single person to make so many mistakes.”

Teddy (proudly) - “It isn’t a single person, teacher. Father helped me.”

possible ['pɔ səbl] - mümkün, mümkün olan, ağlagələh

single ['sɪŋgl] - yalnız, yeganə, tək, bir nəfər

proudly ['praudli] - iftixarla, qururla

Teacher - “When was a Rome built?” Percy - “At night”

Teacher - “Who told you that?”

Percy - “You did. You said Rome wasn’t built in a day.”

Prof. - "Name two pronouns." Student - "Who, me, that's all?"

Chemistry Professor - "Jones, what does HNO₃ signify?"

Student - "Well, ah, heard - I've got it right on the tip of my tongue, sir."

Chemistry Professor - "Well, you'd better spit it out. It's nitric acid."

to signify ['sɪgnɪfaɪ] - ifadə etmək, bildirmək

to spit [spɪt] - tüpürmək, tüpür yerə

Professor - "You can't sleep in my class." Student - "If you didn't talk so loud I could"

English Exam. Question - "Give three collective nouns?"

Students Answer - "Flypaper, wastebasket and vacuum cleaner."



collective nouns [kə'lektiv naunz] toplu isimlər
flypaper ['flaɪ'peɪpə] - milçək üçün yapışqanlı kağız
vacuum cleaner ['vækjuəm'kli:nə] - tozsoran

Prof. - "Oxygen is essential to all animal existence. There could be no life without it. It was discovered only a century ago."

Student - "What did they do before it was discovered?"

essential [ɪ'senʃ əl] - vacib, zəruri, mühüm
to discover [dɪs'kʌ və] - kəşf etmək, tapmaq, öyrənmək

Prof. - "Young man, are you the teacher of this class?"
Student - "No, Sir."

Prof. - "Then don't talk like an idiot"

idiot ['ɪdiət] - idiot, axmaq, qanmaz, heyvərə

Servants

“I want a man to do odd jobs about the house, run on errands, one who never answers back and is always ready to do my bidding,” explained a lady to an applicant for a post in the household.

“You’re looking for a husband, ma’am, not a servant” said the seeker for work.

to answer back - cavab qaytarmaq

errand ['erənd] - tapşırıq, vəzifə, buyruq

ran on errand - buyruqları icra edən

bidding ['bɪdɪŋ] – tapşırıq, göstəriş

applicant ['æplɪkənt] - ərizəçi, iddiaçı

household ['haushəuld] - evdarlıq (işləri) **seeker** ['si:kə] - axtaran, iş axtaran

New Maid - “How do I announce dinner? Do I say ‘Dinner is ready’ or ‘Dinner is served’?”

Mistress - “If it is like it was yesterday, just say- “Dinner is burnt.”

To announce [ə'naʊns] - elan \ xəbərdarlıq etmək

to announce dinner – naharı elan etmək

dinner is served [~ sə:v] – nahar süfrəsi hazırdır

dinner is burnt [~ bə:nt] - nahar yanıb

Valet - “Sir, wake up, wake up.” Master - “What is the idea?”

Valet - “It’s time for you sleeping tablets.”

sleeping tablets - yuxu dərman

Offices

Son (entering office) - “Well, dad, I just ran up to say hullo-

Dad - “Too late, my boy. Your mother ran up to say hullo, and got all my change.”

An educated young man who wanted to enter his father’s fur business took a world tour in search of something new in furs. Returning home he said, “I have found it. It will revolutionize our business, papa. It is a new idea-crossing mink with gorilla to get the best fur you ever saw.”

“Crossing mink with gorilla?” said papa. “No. I don’t approve this idea. The sleeves would be too long.”

world tour [wə:ldtuə] - dünya səyahəti

in search [ɪnsə:tʃ] axtarışında, sorağında

fur business [ˈfə:bɪznɪs] - xəz biznesi / ticarəti

to revolutionize [revəˈlu:ʃ naɪz] - kökündən dəyişmək

crossing mink [krɒ sɪŋˈmɪŋk] - hibrid norka xəzi

to approve [əˈpru:v] - bəyənmək, doğru hesab etmək

sleeve [sli:v] - qol (köynəyin, pəncəyin), bilərziyi

A young man went to the electrician’s shop, his face flushed with anger. “Didn’t I ask you yesterday morning to send a man to fix our doorbell?” he roared, “and didn’t you promise to send him over at once.”

“But I did,” said the manager. “Hey, Joe: he called to one of his workmen at the back of the office, “Didn’t you go round to the Smith’s yesterday?”

“Yes, Sir” replied Joe. I went over all right, and I rang the bell for over ten minutes. But I couldn’t get an answer.”

his face flushed with anger - onun üzü qəzəbdən qızarmışdı **to fix** [fiks] - bənd etmək, təmir etmək, bərkitmək
to roar [rɔ :] - nərildəmək, bağıрмаq, çığırmaq

The boss had listened in sympathetic silence as Sylvester went through the reasons why he needed, and felt he deserved, a raise. Then, with a benevolent smile, he patted the younger man on the shoulder. “Yes, Sylvester.” He said kindly. “I know you can’t get married on the salary I’m paying you and some day you’ll thank me for it.”

sympathetic silence [ˈsɪmpəˈθetɪkˈsaɪləns] - xoş sükutla
to deserve [dɪˈzɜ:v] - layiq olmaq, dəymək
benevolent smile [bɪˈnevələnt smaɪl] - alicənab bir təbəssümlə
to pat on [pæt] - vurmaq (çiyindən, kürəyindən)
to thank for - minnətdarlıq etmək


At home. A is woman, B is her husband.

A. Fred It’s your boss on the phone!

B. Tell him I’m in the bath!

A. He says you can get out and talk to him!

B. Tell him I’m in the bath with a broken leg!



get out [get aut] – çıxmaq

broken leg ['brəukən leg] – sınımış ayaq

Two businessmen were talking together: one of them said “I got 50.000 dollars from an insurance company for fire damage. “Me, too” said the other. “But I got 100.000 dollars for flood damage.

The first man said, “It is very interesting, how could you start a flood?”

businessman ['bɪznɪsmən] - biznesmen, iş adamı

an insurance company [ɪn'f uərəns'kʌ mpənı] - sığorta şirkəti

fire damage ['faɪə'dæmɪdʒ] - yanğından dəyən ziyan

flood damage [flʌ d dəmɪdʒ] - subasmadan dəyən ziyan.

At work A and B are friends.

A. What time is it?

B. It's a quarter past something.

A. Quarter past what?

B. I don't know- there's only one hand on my watch.
a hand ['hænd] əqrəb (saatın)

Secretary - "A man has just called. He wishes you to tell him the secret of your success in life."

Financier - "Is he a journalist - or a detective?"

secretary ['sekɹɪtəri] - секретарь, katibə

success ['sʌ ksɪs] - müvəffəqiyyət, uğur

financier [faɪ'nænsiə] - finansist, maliyyəçi

journalist ['dʒ ə:nəlist] - jurnalist

detective [dɪ'tektɪv] – dedektiv yazan, təhqiqatçı

Efficiency Experts

I understand Jones has been given a medal by the Society for Pharmaceutical Research."

"Yes, he has invented three new types of sandwiches."

Society for Pharmaceutical Research [fa:mə'sjutikəl rɪ'sə:tʃ]

- əczaçılıq tədqiqatları cəmiyyəti

to invent [ɪn'vent] - ixtira etmək

sandwich ['sænwiʃ] – səndviç

"A fortnight ago you sold me a plaster to get rid of my rheumatism."

"Yes."

"Now I want something to get rid of the plaster."

fortnight ['fɔ :tnait] - iki həftə

plaster ['pla:stə] - plastr (məlhəm)

rheumatism ['ru:mətizəm] - yel xəstəliyi, revmatizm

When the grocer informed her that the price of eggs was sixty cents a dozen she exclaimed: “Why, that’s five cents for each eggs.”

“Yes, mum,” said the man,” but you must remember that one egg is a whole day’s work for a hen.”



grocer ['grəusə] - baqqal, şirniyat satan

to inform [ɪn'fɔ :m] - bildirmək, xəbər \ məlumat vermək

to exclaim [ɪks'kleɪm] - cavab vermək

Lawyers

A Judge asked a woman her age. “Thirty” she replied”.
“You’ve given that age in this court for the last three years.”

“Yes. I’m not one of those who says one thing today and another thing tomorrow.”

“Haven’t I seen you before?” asked the judge.

“Maybe” replied the tailor.” So many men owe me money I can’t remember their faces.”



tailor ['teɪlə] - dərzi (the tailor ma-kes the man – ata sözü ≡ insanı geyim gözəlləşdirir)

Judge - “You are charged with throwing your mother-in-law out of the window.”

Jones - “I have done it without thinking, sir.”


Judge - “Yes, but don’t you see how dangerous it might have been for anyone passing at the time?”

charge [tʃ a:dʒ] - ittiham etmək, günahlandırılmaq

dangerous ['deɪndʒ ə-rəs] - qorxulu, təhlükəli

Judge - “You admit that you have broken into the same dress-shop four times. What did you steal?”

Thief - “A dress for my wife, but she made me change in three time!”



to admit [əd'mɪt] - qəbul etmək, təsdiqləmək

dress-shop ['dres ʃ ɔ p] - geyim palatarları dükanı

to steal [sti:l] oğurlamaq

to make [meɪk] məcbur etmək

Lawyer - "Then you say man was drunk?"

Witness - "I don't. I simply said he sat in his car for three hours in front of an excavation waiting for the light to turn green."

witness ['wɪtnɪs] - şahid

excavation [ˌɛkskə'veɪʃ ən] - ekskavator

in front of - qarşısında, önündə

to turn green - hava işıqlaşanaq

Judge: "What is the defendant's reputation for veracity?"

Witness: "Excellent, your honour. I've known him to admit that he'd been fishing all day and hadn't got a single bite."

defendant [dɪ'fendənt] - cavabdeh, müqəssir, müttəhim

veracity [və'ræsɪtɪ] - doğruluq, düzlük, gerçəklik

reputation [ˌrɛpjʊ:'teɪʃ ən] - ad, şöhrət, şərəf, etibar

hadn't got a single bite - bir dənə də olsa kiçik bir balıq onun qırmağına toxunmayıb

Doctors

Young Doctor - “Why do you always ask your patient what they have for dinner?”

Old Doctor - “It’s a most important question, for according to their menus I make out my bills.”



patient ['peɪf ənt] - xəstə, yaralı, patsiyent

according (to) [ə'kɔ :dɪŋ] - üzrə, görə

menus ['menju:s] - menyü

to make bill - qiyməti müəyyən etmək, evin bütün xərcini xəsarətini hesablamaq

The doctor while lying to encourage a gloomy patient. “You’re in no real danger,” he said. “I’ve had the same trouble myself.”

“Yes,” the patient moaned, “But your doctor was different from mine.”

to encourage [ɪn'kʌ rɪdʒ] - cəsarətləndirmək
to moan [məʊn] -inildəmək, zarımaq
gloomy [ˈgluimi] - fikirli, bıkef, peşıman

A doctor in a clinic was interviewing a new patient. “If I find an operation necessary,” he asked “Would you have the money to pay for it?” listen, doctor, replied the man”, “If I didn’t have the money, would you find the operation necessary.”



interviewing [ɪntəvju:ɪŋ] - məlumatlandırmaq
operation ['ɔ pə'reɪʃ ən] - əməliyyat
necessary ['nesɪsəri] - vacib, mühim

A woman telephoned her doctor, and a servant answered the phone.

– “Can I speak to Dr. Russel? I want him to come to our house very soon?”

– “Oh! My little boy has swallowed a pen. When will the doctor be in?”

– “I’m afraid, Madam, he won’t be in for two or three hours.”

– “For three hours!” cried the woman.” What shall I do till then?”

– “You can use a pencil, Madam.”



to telephone ['telɪfəʊn] - telefon/zəŋg etmək

servant ['sə:vənt] - qulluqçü, xidmətçi

to swallow ['swɒləʊ] – udmaq

Doctor (complacently?) - “You cough more easily this morning.”

Patient - “I should. I’ve been practicing all night.”



complacently [kəmˈpleɪsntli] - özünü bəyənən, özündən razı olan

to cough [kɒf] - öskürmək

to practise [ˈpræktɪz] - təcrübə, təcrübə yığmaq, məşq etmək

Doctor - "I can do nothing for your complaint. It is hereditary."

Patient - "Then send the bill to my father."



complaint [kəmˈpleɪnt] - narazılıq, şikayət

hereditary [herɪdɪtəri] - irsi/nəsildən – nəsilə keçən

bill [bil] – hesab, ödəniş

"Doctor, I'm sorry to drag you so far out in the country on such a bad night."

"Oh, it's a right because I've another patient near here so I can kill two birds with one stone."

to drag [dræg] - çəkmək, sürmək, çəkib/dartıb sürmək/aparmaq

to kill two birds with one stone - bir daşla iki quş vurmaq

stone [stəʊn] - daş

patient [peɪf ənt] – xəstə, patsient

Art

She: “I hear you are a great artist.”

He: I hope to be. I’ve only just started.” She: “What are you doing?”

He: “Well, I’m living in a studio and growing whiskers.”



whiskers ['wɪkəz] - bakenbard

growing [grəʊɪŋ] - n artırma, uzatma

“You say that I am the first model you ever kissed?” “Yes.”

“And how many models have you had before me?” “Four.
An apple, two oranges, and a vase of flowers.”

model ['mɒ dl] - model, nümunə, örnək

vase [va:z] - vaza (gülqabı)


orange [ˈɔ rɪndʒ] - portağal

Mrs Newrich: “And the portrait will be ready pretty” Artist:
“Of course. You won’t know yourself.”

portrait [ˈpɔ :trət] - portret, şəkil

pretty [ˈprɪti] - sevimli, gözəl, yaxşı

Photographer: “Please look pleasant, lady, and in a few
moments you may resume your natural expression.”



pleasant [ˈplezənt] - gözəl, mülayim, xoşxasiyyət

to resume [rɪˈzju:m] - nəticə çıxarmaq

look pleasant - gülümsəyin

Father: “This is a sunset my daughter painted. She studied
painting abroad, you know.”

Frien: “Ah, that accounts for it. I never saw a sunset like
that in this country.”

sunset [ˈsʌ nset] - qürub, qürub çağı (günəşin və s.)

abroad [ə'brɔ :d] - xaric, xarici ölkəyə
account [ə'kaunt] - bu ona layiq bir işdir

Cubist: "The gentleman, whose portrait this is, has come and asked me to alter his nose a little."

Friend: "And that makes you cross?"

Cubist: "No, but I can't remember where I put the nose."

cubist ['kju:bɪst] - kubizm tərəfdarı
to alter ['ɔ :ltə] - dəyişdirmək, dəyişiklik etmək, dəyişmək
cross [krɔ s] - köndələn, çarpaz, qarşı, əksin

Peck: "Do you think you can make a good portrait of my wife?"

Artist: "My friend, I can make it life-like you'll jump every time you see it."

artist [a:tɪst] – rəssam

"Why did they hang that pictures?" "Perhaps they couldn't find the artist."

"Do you make life-size enlargements of snapshots?" "That is our speciality."

"Fine; here's a picture I took of the Grand Canyon."

A painter of the “impressionist” school is now confined in a lunatic asylum. To all person who visit him he says, “Look here; this is the latest masterpiece of my composition.” They look, and see nothing but an expanse of bare canvas. They ask, “What does this represent?”

“That? Why, that represent the passage of the Jews through the Red Sea.”

“Beg pardon, but where is the sea?” “It has been driven back.”

“And where are the Jews?” “They have crossed over.” “And the Egyptians?”

“Will be here soon. That is the sort of painting I like simple. Suggestive and unpretentious.”



imprssionist [ɪmpresənɪst] - n impressionist

painter ['peɪntə] - rəssam

to be confined [kən'faɪnd] - həbs olunmuş, məhkum olunmaq


lunatic asylum ['lu:nətɪk ə'saɪləm] - dəlixana

masterpiece ['ma:stə pi:s] - şah əsər
composition [kə mpəzɪʃ ən] - kompozisiya
expanse [ɪks'pæns] - məkan, fəza, boş yer, sahə
bare [be ə] - çılpaq, lüt, üryan, yalın, açıq
canvas ['kænvəs] - səs toplama, nail \ müvəffəq olmaq
represent [,reprɪ'zent] - ifadə etmək, bildirmək

to be driven [drɪvɪn] - çəkilmək
passage ['pæsɪdʒ] - ötüb keçmə, keçid
jew [dʒ u:] - yəhudi
Egyptian [ɪ'dʒ ɪpʃ ən] - Misirli
suggestive [sə'dʒ estɪv] - fikir oyadan, məsləhətli
unpretentious ['ʌ nprɪ'tenʃ əs] - sadə, təvazökar, iddiasız

Critic: “Ah! And what is it? It is superb! What soul! What expression?”

Artist: “Yeah? That is where I clean the paint off my brush.”



critic ['krɪtɪk] - tənqidçi
superb [sju:'pə:b] - möhtəşəm, əla bir şey
soul [səul] - nümunə, örnək
expression [ɪk`spref `ən] - təsvir, ifadə, məna

to clean [kli:n] - yığışdırmaq, səliqəyə salmaq, təmizləmək
paint [peɪnt] - rəng, boya, cövhər
brush [brʌʃ] – fırça, rəssam fırçası

“I painted something for last year’s academy.” “Was it hang?”

“Yes, near the entrance where everybody could see it.”
“Congratulations! What was it?”

“A board saying. Keep to the left!”

academy [ə'kædəmɪ] - akademiya
entrance ['entrəns] - giriş, qəbul
congratulation [kən grætju'leɪʃ ən] - təbriklər **board**
[bɔ :d] - taxta, lövhə

to keep to the left - sol tərəfi tutun, sola

keep to the right - sağ tərəfi tutun

Struggling artist (being dunned for rent and endeavouring to put a bold front on the things): “Let me tell you this – in a few years’ time people will look up at this miserable studio and say, ‘Cobalt, the artist, used to work there!’”

Landlord: “If you don’t pay your rent by to-night, they’ll be able to say it tomorrow.”

struggling ['strʌ glɪŋ] – qalmaqallı, dava - şavalı
dun [dʌ n] - bozumtul – şabalıdı bozumtul\palıdı rəng
to rent [rent] - kirayə vermək, götürmək
endeavour [ɪn'devə] - təşəbbüs, səy, cəhd

used to work - işləyərmiş, işləyirdi
miserable [ˈmizərəbl] -baş bələli, məzlum, fəqir
studio [ˈstju:diəu] - emalatxana
bold [bəuld] - parlaq rəng, açıq (rəng)
front [frʌ nt] - fəsad, üz tərəf, qarşısı

First man (in art museum): “Hello Here’s The Mona Liza.”
Second Man: “Aw, come on! That dame’s smile reminds me of my wife’s when she thinks I’m lying.”



to remind [rɪ'maɪnd] – xatırlamaq, yada salmaq
to tell lie [laɪ] – yalan, yalan danışmaq
dame [deɪm] – xanım

Nice (in the picture gallery): “Aunt Sarah, this is the famous ‘Angelus, by Millet’”

Aunt Sarah: Well, I never! That man had the nerve to copy the calendar that has hung in our kitchen for a dozen years or more.”

niece [ni:s] - qardaş/bacı qızı

to have the nerve [tə hæv ðə nə:v] - üzlü/sırtıq olmaq

dozen [dʌ zn] – düjin, on iki

The first lady: “My husband wired me from Paris on my birthday asking whether he should buy me a Rembrandt or a Titian. Now which would you have?”

The second lady: “Well as far as that goes, any those French cars are pretty good.”



wire ['waɪə] - zəng vurmaq, telefon açmaq

Sports

“Why do yo play golf so much?” “It keeps me fit.”
“What for?” “Golf.”



golf [gɔ lf] - qolf oyun növü
what for? - nəyə görə, nə üçün

A keen golfer had a charming girl on his right at dinner, and gave her graphic descriptions of his achievements with the clubs hardly allowing her time to say more than “Really!” During the dessert he remarked: “I am afraid I’ve been monopolizing the conversations and talking nothing but golf!” “Oh never mind,” said the girl, “but you might tell me: What is golf?”

keen [ki:n] - iti, kəskin, ötkəm, cürətli
golfer ['gɔ lfə] – qolf oyunçusu
charming ['tʃ a:mɪŋ] – heyranedicisi, cazibədar, füsunkar,
description [dɪs'krɪpʃ ən] - təsvir, təsvir etmə, mənzərə
chievement [ə'tʃ i:vmənt] - qənaət, nailiyyət, nəticə
club [klʌ b] - klub (idman və s.)
hardily ['hɑ:dɪli] - güclə, qorxmadan
really ['riəli] - həqiqətən də
dessert [dɪ'zə:t] - şirniyyat stolu, desert
to remark ['ri'mɑ:k] - qeyd etmək
never mind ['nevə'maɪnd] - eybi yoxdur, eyb etməz

A tramp was sleeping behind the bunker of a golf course when the club secretary, prowling around, kicked him none too gently and ordered him to clear out.

“And who are you?” demand the tramp.

“I am secretary of the club,” said the official.

“Well,” replied the tramp, “That’s no way to get new members.”

to clear out - çıxıb getmək
tramp [træmp] - səfil, avara
bunker ['bʌ ŋkə] - çala, çökək (golf üçün)
course [kɔ :s] - yol, səmt, istiqamət, kurs
to prowl [praul] - avaralanmaq, gəzişmək, vargəl etmək
gently ['dʒ entli] - ehməllicə, yavaşca
none [nɔ n] - yaramaz
to demand [dɪ'mɑ:nd] - tələb etmək
official [ə'fɪʃ əl] - rəsmi (olaraq)

Rich man: “There’s no sense in teaching the boy to count over 100. He can hire accountants to do his book-keeping.”

Tutor: “Yes, sir, but he’ll want to play his own game of golf, won’t he?”



sense [sens] - məna, duyğu, hiss, duyma, dərk etmə

there is no sense - heç bir mənası yoxdur

to count [kaunt] - saymaq, hesablamaq

to hire ['haɪə] - kirayə götürmək

accountant [ə'kauntənt] – mühasib, hesabdən

book-keeping ['bukki:pɪŋ] - mühasibat işləri

tutor ['tju:tə] - müəllim, repititor, himayəçi, dayə

Golfer: “Absolutely shocking! I’ve never played so badly before.”

Caddie: “Oh! You have played so, then?”

shocking [ˈʃ ɔ kɪŋ] – dəhşətli dərəcədə

“I notice that in telling about that fish you caught you vary the size of it different listeners!”

“Yes, I never tell a man more than I think he will believe.”

to vary [ˈve əri] - dəyişdirmək, dəyişmək

size [saɪz] - ölçü, həcm

to believe [biˈli:v] - inanmaq

“Lo, Jim! Fishing?”

“Naw, drowning worms.”



naw [nɔ :] = no


to drown [draun] - basdırmaq

worm [wɔ:m] - qurd, soxulcan, kəpənək qurdu, sürfə

“Why does a woman say she’s been fishing when he hasn’t bought a thing?”

“Why does a man say he’s been fishing when he hasn’t caught anything?”

An angler, who had been trying to hook something for the last six hours, was sitting gloomily at his task, when a mother and her small son came along. “Oh!” Cried out the youngster: “do let me see you catch a fish!” Addressing the angler, the mother said severely: “Now, don’t you catch a fish for him until he says “Please!””



youngster ['jʌ ŋstə] - gənc, yeniyetmə (oğlan)

angler ['æŋglə] - balıqçı

gloomily ['glu:mɪli] - qaşqabaqlı, qəmgin, qaraqabaq

severely [sɪ'vɪəli] - ciddi, zabitəli, sərt

Belleville: “Is Glenshaw getting ready for the fishing season?”

Butler: “Well, I saw him buying an enlarging device for his camera”

enlarging device [ɪn'la:dʒ ɪŋdɪ'vaɪs] - böyüdücü aparat

He had been fishing patiently for several hours without a bite when a small urchin strolled up. “Any luck, mister?” he called out. “Run away, boy,” growled the angler in gruff tones. No offence, sir,” said the boy as he walked away, “only I just wanted to say that my father keeps a fish shop down to the right, sir.”



patiently ['peɪf əntli] - səbirlə, dözümlə **urchin** ['ɜ:tʃ ɪn] - küçə uşağı (oğlan), oğlancıq **bite** (bit; bitten) [baɪt] - dişləmə, dişləm

stroll [strəʊl] - gəzinti, var-gəl etmək, gəzişmək
to **growl** [graʊl] - mırıltı, mırıldamaq, xoruldamaq **gruff** [grʌf] - kobud, sərt, qaba, xırıltı

luck [lʌk] - uğur, bəxt

no offence - eyib etməz

The man on the bridge the solitary fisherman. “Any luck?” he asked.

“Any luck!” was the answer. “Why, I got forty pike out of here yesterday.”


“Do you know who I am?” “No, said the fisherman.”

“I am the chief magistrate here and all this estate is mine.”

“And do you know who I am?” asked the fisherman quickly.

“No.”

“I’m the biggest liar in Virginia.”



solitary ['sɒ lɪtəri] - ayrı, tək, biradamlıq, birnəfərlik

pike [paɪk] - durnabalığı

estate [ɪs'teɪt] - var - dövlət, əmlak

liar ['laɪə] - yalançı, gopçu

magistrate ['mædʒ ɪstreɪt] - aşağı səviyyəli məhkəmə hakimi, magistr məhkəməsi

A fisherman got such a reputation for stretching the truth that he bought a pair of scales and insisted on weighing every fish he caught, in the presence of a witness. One day a doctor borrowed the fisherman's scales to weigh a new-born baby. The baby weighed forty-seven pounds.



witness [wɪtnɪs] - şahid, seyr edən
insist [ɪn'sɪst] - təkid etmək, sözü'nün üstündə durmaq
to weigh [weɪ] - ölçüb – biçmək, çəkmək (tərəzidə)
borrow ['bɒ rəu] - borc almaq\götürmək
new-born ['nju:bɔ :n] - yeni doğulmuş, sadələvh
pound [paund] - funt (pul vahidi)
reputation ['repju:'teɪʃən] - ad, şöhrət, şərəf
to stretch [stretʃ] - yayılmaq, gəzmək (söz – söhbət)
scale [skeɪl] tərəzi

Angler: “You’ve been watching me for three hours. Why don’t you try fishing yourself?”

Onlooker: “I ain’t got the patience.”

onlooker ['ɒn,lukə] - tamaşaçı, müşahidəçi

ain’t = am not

patience ['peɪʃəns] - səbr, hövsələ, təmkin

They arrived at the fifth inning. “What’s the score, Jim?” he asked a fan. “Nothing to nothing,” was the reply.

“Oh, goody!” she exclaimed. “We haven’t missed a thing.”

inning [inɪnɪŋ] – topu oyuna daxil edən

fan [fæn] n azrkeş

score [skɔː] - hesab; hesab açmaq

nothing to nothing (0-0) - heç – heçə

reply [rɪˈplaɪ] - cavab vermək

goody [ˈɡuːdi] - müsbət qəhrəman, əzizim

to miss [mɪs] – ötə vermək

The boxer returned to his dressing-room looking drawn and haggard, for he had a terrific beating in the ring. He felt absolutely done, and looked it. He opened his eyes when the promoter approached.

“Hard lines, Jack,” said the promoter as he gazed down at his battered charge; “but I’ve good news for you!”

“Well, what’s the good news?”

“I’ve been lucky enough to fix a return match for you!”



boxer ['bɒ ksə] - boksçu, boksla məşqul olan

haggard ['hægəd] - üzülmüş, yorğun

terrific

dressing-room ['dresɪŋrum] - geyinib – soyunma otağı, qarderob

to look drawn [drɔ :n] and haggard – yorğun görünmək

beating ['bi:tɪŋ] - döymə, vurma, döyülmə

promoter [prə'məutə] - hami, himayəçi (idmanda və s.)


to approach [ə'prəʊtʃ] - yaxınlaşmaq, yanaşmaq

gaze [geɪz] - diqqətli, zillənmiş baxış

battered charge ['bætəd tʃ a:dʒ] - əzgin görkəm

At the cup was handed over into the youth's hands, there went up cries of "Speech! Speech!" and the hubbub broke out anew. Meanwhile the lad was able to collect his thoughts and, of course, to catch his breath. Then he stepped up on a bench. There came an abrupt and eager hush!

"Gentleman," he said, "I have won the cup by the use of my legs. I trust I may never lose the use of my legs by the use of this cup"



speech [spi:tʃ] - nitq, çıxış, məruzə

hubbub [ˈhʌ bʌ b] - gurultu, hay – küy, qalmaqal

break out [breɪk aʊt] - qəfildən / qəflətən başlamaq, qopmaq

meanwhile [ˈmi:n'waɪl] - bir arada, bu dəmdə, halbuki

lad [læd] – oğlan

to collect [kə'lekt] **one's thoughts** [θɔ :t] - fikrini cəmləşdir-
mək

bench [bentʃ] - skameyka, oturacaq stolu

abrupt [ə'brʌ pt] - gözlənilmədən, birdən, kəskin, qəfl

hush [hʌ ʃ] - sakit, sükut

use [ju:s] - istifadə, istifadə edilmə

trust [trʌ st] - inanmaq, etibar etmək

“How long have you been learning to skate?” “Oh, about a dozen sittings.”

dozen ['dʌ zn] - düjin, çox, çoxlu

sittings ['sɪtɪŋz] - seans

“Is he really as fast a runner as they say?”

“Is he fast? Say, he can run so fast that all the men he races with have to run twice as fast as he does to keep up with him.”



runner ['rʌ nə] - qaçan, qaçış, yüngül atlet

fast [fa:st] - cəld, tez, çevik

twice [twɑɪs] - iki dəfə, ikinci dəfə

The champion athlete in bed with a cold was told that he had a temperature.

“How high is it, Doctor?” he wanted to know. “A hundred and one.”

“What is the world’s record?”



champion ['tʃ æmpjən] - çempion **athlete** ['æθli:t] - atlet, idmançı **record** ['rekɔ :d] – record

A young lady entered a crowded car with a pair of skates slung over her arm.

An elderly gentleman arose to give her his seat.

“Thanks you very much, sir,” she said, “but I’ve been skating all afternoon and I’m tired of sitting down.”

crowded ['kraudɪd] - ağzına qədər doldurulmuş, dolu

sling [slɪŋ] - atmaq, tozlamaq, tullamaq

“Yes, my husband’s laid up, a victim of football.” “But I didn’t know he even played the game.”

“He doesn’t. He sprained his larynx at the match last Saturday.”



to be laid [leɪd] up - saxlamaq, dayandırmaq

victim ['vɪktɪm] - qurban, itki

to sprain [spreɪn] - əzələləri dartmaq, şişirtmək

larynx ['lærɪŋks] - udlaq, qırtlaq, xirtdək

Boxer: “Isn’t it a long distance from the dressing-room to the ring?”

Opponent: “Yes, but you won’t have to walk back.”

opponent [ə'pəʊnənt] - rəqib, rəqibi

ring [rɪŋ] - ring (boksda), meydança

Boxing instructor (After first lesson): “Now have you any questions to ask?”

Beginner (dazed): “Yes, how much is your correspondence course?”

correspondence course [ˌkɔ rɪs'pɔ ndəns kɔ :s] qiyabi kurs
to daze [deɪz] - heyɾətlə baxmaq

“Gus,” Said Bill, as he caught up with Gus the way back to camp, “are all the rest of the boys out of the woods yet?”

“Yes,” said Gus. “All six of them?”

“Yes, all six of them.” “And they’re all safe?”

“Yes,” answered Gus, “they’re all safe.”

“Then,” said Bill, his chest swelling, “I’ve shot a deer.”



camp [kæmp] - düşərgə, layər
safe [seif] - təhlükəsiz, qorxusuz
chest [tʃ est] - sinə, döş
swell [swel] - şişmək, köpmək,

“Did you have any luck hunting tigers in India?”
“Marvellous luck. Didn’t come across a single tiger.”

marvellous [ˈma:vələs] - çox gözəl, möhtəşəm, ecazkar

While a shooting party was out for a day’s sport a raw young sportsman was observed taking aim at a pheasant running along the ground.

As it is unsportsmanlike to shoot a bird while it is on the ground, a companion shouted:

“Hi, there, never shoot a running bird!”

“What do you take me for, you idiot?” came the reply.
“Can’t you see I’m waiting till it stops?”



raw [rɔ :] - rütubətli, nəm, yağmurlu **observe** [əb'zə:v] - müşahidə etmək **pheasant** ['feznt] - qırqovul

Judge: “You are accused of shooting squirrels of sea-son.
Have you any plea?”

Hunter: “Yes, your honour. Self-defence.”



to be accused of - nədəsə günahlandırılmaq

squirrel ['skwɪrəl] - dələ

self-defence ['selfdɪ'fens] - özünü müdafiə

plea [pli:] - xahiş, təklif, irad

“What sort of a chap is Jim to camp out with?”

“He’s one of those fellows who always takes down a mandolin about the time it’s up to somebody busy with the frying-pan.”

chap [tʃ æp] - oğlan, yeniyetmə

to camp out - açıq səma altında gecələmək

Traffic

The exceedingly stout lady indignantly tackled a bus inspector at a busy stopping-place.

“I want to report the conductor of that bus that’s just gone.” She shrilled. “He’s been rude!”

“How?” asked the bored official.

“Why,” went on the lady. “He was telling people the bus was full up, and when I got off he said:”

“Room for three inside.”

exceedingly [ɪk'si:dɪŋli] - olduqca, həddən artıq

stout [staut] - möhkəm, davamlı, cüssəli

indignantly [ɪn'dɪgnəntli] - acıqla, hiddətlə, qəzəblə

tackle ['tækl] - yapışmaq, tutmaq

conductor [kən'dʌ ktə] - bələdçi, konduktor

shrill [ʃ rɪl] - çığırmaq, qışqırmaq

rude [ru:d] - kobud, qaba, ədəbsiz

He was the only witness to the car accident. The cop asked his name.

“John Smith,” he said.

“Give us your real name,” ordered the cop.

“Well,” said the witness, “put me down as William Shakespeare.”

“That’s better,” said the cop, “you can’t fool me with that Smith Stuff.”



accident ['æksɪdənt] - hadisə, təsadüf, bədbəxt hadisə

cop [kɒ p] polis işçisi / nəfəri

fool [fu:l] - axmaq, səfeh, avara

“You say this man was drunk?” asked the attorney defending the motorist.

Traffic cop: “Well, I said that he sat in his car for three hours in front of a street excavation waiting for the light to turn green.”



attorney [ə'tə:nɪ] - vəkil, müvəkkil, hüquqşünas

defend [dɪ'fend] müdafiə; müdafiə etmək **traffic cop** ['træfɪk kɒp] - nəqliyyat polisi **excavation** [ɛkskə'veɪʃən] - qazıntı (işləri)

When a group of woman got on the car, every seat was already occupied. The conductor noticed a man who seemed to be asleep, and, fearing that the might miss his stop, he nudged him and said:

“Wake up!”

“I wasn’t asleep,” the man protested.

“Not asleep? But you had your eyes closed.”

“I know. I just hate to look at ladies standing up in a crowded car.”



street car [stri:t ka:] - tramvay

to nudge [nʌ dʒ] - dümsükləmək, tərpətmək **crowded** ['kraudɪd] - ağzına qədər dolmuş **protest** [prə'test] - protest, qəti etiraz

hate [heɪt] - nifrət etmək, zəhləsi getmək

The motorist was charged with driving his car while under the influence of liquor, and a traffic cop was giving evidence.

“When I came upon the scene, Your Worship,” he said,

“I pound the accused engaged in a heated argument with the Minster of Transport about the condition of the road.”

“Well,” commented the magistrate, “that proves nothing, does it?”

“No,” admitted the witness, “only, you see, the Minster of Transport wasn’t there.”



influence ['ɪnfluəns] - təsir, təsir etmək **liquor** ['lɪkə] - likör, spirtli içki **accused** [ə'kjuzd] - ittiham olunan şəxs

magistrate ['mædʒ ɪstreɪt] - aşağı səviyyəli hakim, magistrat
to engage [ɪn'geɪdʒ] - tutmaq, məşğul olmaq, cəlb etmək **to comment** ['kɒ ment] - şərh \ kommentari vermək

A motorcycle policeman was about to write up a ticket charging a motorist, with speeding, when a woman in the back seat who could restrain herself no longer, began this tirade.

“There! Didn’t I tell you to watch out? But you kept right on speeding all morning, getting out of line, not blowing your horn, passing stop streets and everything else, Didn’t tell you’d get caught? Didn’t I?”

“Who is this woman?” asked the officer, with pencil poised.

“My wife,” said the motorist grimly.

“Drive on, my friend!” exclaimed the officer, pityingly, as he proceeded to tear up the ticket. “Drive on – and may the Lord have mercy on you!”



was about to write up a ticket - protokol yazmağa hazırlaşırdı

to charge somebody with speeding - kimisə sürəti artırdığına görə günahlandırmaq

motorist ['moutərɪst] - avtomobil sürücüsü, avtomobilist

restrain [rɪs'treɪn] - özünü saxlamaq, hövsələsini basmaq

to watch out - ehtiyatlı olmaq

getting out of line - xətdən kənara çıxmaq


to keep on doing something - davam etmək

you'd be caught - səni tutacaqlar, sən tutula bilərsəm

pass [pa:s] - ötüb keçmək

grimy ['graɪmɪ] - his basmış, çirkli, kirli
pityingly ['pɪtɪŋli] - rəhimli, şəfqətlə, məzlumcasına
proceed [prə'si:d] - davam etdirmək, yenidən başlamaq
May the Lord have mercy on you! - Allah sizə kömək olsun

Proud wife: “I feel so safe with George driving, now that he has joined the Red Cross. He is learning first aid, and knows where all the hospitals are.”



proud [praʊd] - qürurlu, vüqarlı, məğrur
to join the Red Cross – Qırmızı Xaç cəmiyyətinə qoşulmaq / daxil olmaq
first aid [fɜːst eɪd] - ilk tibbi yardım


A lady seated herself in a train, containing a solitary travelling salesman. After a while the traveller said politely: “Excuse me, miss. But”

“If you speak or annoy me I’ll pull the train cord,” snapped the girl.

Whenever he attempted to speak the girl threatened to give the alarm.

At last the train slowed up at a station and the traveler rode to his feet.

“I don’t care whether you like it or not,” he said, “but I want that torn bag of strawberries you have been sitting on for the last six miles.”



to contain [kən'teɪn] - olmaq (tərkibində)

solitary ['sɒlɪtəri] - ayrı, tək, bir adamlıq

politely [pə'laɪtli] - nəzakətli, yumşaq

annoy [ə'noɪ] - cana \ təngə gətirmək, zəhlə tökmək

to snap [snæp] - sözünü kəsmək

attempt [ə'tempt] - cəhd, cəhd etmək \ göstərmək

threaten ['θreɪtn] - qorxutmaq, hədə-qorxu gəlmək

strawberry ['strɔ:bəri] - çiyələk

Dentist

Patient - “Do you extract teeth painlessly?”

Dentist - “Not always - the other day I nearly dislocated
extract [ɪk'strækt] - çıxartmaq, çəkib \ çıxartmaq **nearly**
[ˈnɪəli] - yaxınlarda, təqribən

wrist [rɪst] - bilək

the other day - bu günlərdə

dislocate [ˈdɪsləukeɪt] - çıxartmaq, burxutmaq, pozmaq,

“Mummy, that dentist wasn't painless like he advertised.”
“Why, did he hurt you?”

“No, but he yelled just like any other dentist when I bit his
finger.”



mummy [ˈmʌ mɪ] - ana, anacan

wisdom tooth [ˈwɪzdəm'tu:θ] - ağıl dişi

advertise ['ædvətɑɪz] - reklam etmək, elan vermək


painless ['peɪnlɪs] - ağrısız

just like - elə indicə

Dentist - “Open wider please- wider.”

Patient - “ A- A- A- Ah”

Dentist - “inserting rubber gag, towel and sponge) – How’s you family?”



wider ['waɪdə] - enli, daha geniş **rubber** ['rʌ bə] - pozan, rezin, kaulçuk **sponge** [spʌ ndʒ] - süngər

insert [ɪn'sɜ :t] - içəri salmaq / basmaq

towel ['tauəl] - dəsmal

gag [gæg] - tıxac, qapaq

“I’m sorry madam, but I shall have to charge you ten dollars for pulling your boy’s tooth”

“Ten dollars! Why, I understood you to say that you charged only two dollars for such work!”

“Yes,” replied the dentist, “but this youngster yelled so terribly that he scared four other patients out of the office.”

Dentist - “Have you seen any small boys ring my bell and run away?”

Policeman - “They weren’t small boys – they were grown-ups!”



policeman [pə'li:smən] - polis işçisi / nəfəri

“Pardon me for a moment, please,” said the dentist the victim, “but before beginning this work I must have my drill.”

“Good heavens, man!” exclaimed the patient irritably.

Can’t you pull a tooth without a rehearsal?”

victim ['vɪktɪm] - qurban, müştəri

to pull [pul] - dartmaq, çəkmək

drill [drɪl] - məşq, çalışma, təmrin, məşğələ

exclaim [ɪks'kleɪm] - cavab vermək

irritably ['ɪrɪtəblɪ] - əsəbi halda \ tərzdə, əsəbi halda

rehearsal [rɪ'hə:səl] - repetisiya, məşq, məşğələ

HOLLYWOOD

Movie Director - “Now, here is where you jump off the cliff.”

Nervous Actor - “Yeah but suppose I get injured or killed?”

Movie Director - “Oh, that’s all right. It’s the last scene in the picture



to get injured - yaralı olmaq, yaralanmaq

nervous actor - əsəbi aktyor

suppose - [sə'pəuz] - güman \ zənn\ fərz \ hesab etmək

cliff - [klɪf]-sıldırım, sıldırım qaya

Guest – “Do you know the lady over there?”

Hotel Manger – “Certainly. She is a film star, but just now I do not know her name.”

“Does she come to this hotel often?” “Yes, every honeymoon.”

Fishing

“By the way, wife, did you put my cooking outfit in the bag? I’ll want to fry some of the fish we catch.”

“Yes, dear, and you will also find a can of sardines there, too, and some crackers and cheese.”

cooking outfit ['kukiŋ 'autfit] - mətbəx ləvazimatı

The man on the fridge addressed the solitary fisherman.
“Any luck?” he asked.

“Any luck!” was the answer.

“Why, I got forty pike out of here yesterday.” “Do you know who I am?”

“No,” said the fisherman.

I’m the chief magistrate here, and all this estate is mine.”

“And do you know who I am?” asked the fisherman, quickly.

“No.”

“I’m the biggest liar in Virginia.”



bridge [bridʒ] - körpü

magistrate ['mædʒ ɪstret] - magistrat

solitary ['sɒ lɪtəri] - ayrı, tək, biradamlıq, birməfərlik

pike [paɪk] - durna balığı, ucluq, külüng

Liar [laɪə] - yalançı, yalan danışan, gopçu

fisherman ['fɪʃ mən] - balıqçı, balıq tutan, torçu

estate [ɪs'teɪt] - mülk, malikanə

Son - “Father, what is the biggest fish you ever caught?”

Father - “You had better go and ask your mother, I have forgotten what I told her.”

RACES AND NATIONS

Mr Green could not hear very well but he did not want people to know this. One evening he had invited several friends to dinner. While they were sitting at the table, one of his friends told a story that made everyone laugh. Mr Green who was laughing just as loudly as anyone else, said, “That was very good joke, but I know a better one. Would you like to hear it?” Then he began his story. When he finished the story everyone laughed louder than before. Mr Green smiled happily thinking that he had told a good story. What he didn't know was that he had just repeated the very same story that his friend had told.

invite [ɪn'vaɪt] - dəvət etmək

several ['sevrəl] - bir neçə, müxtəlif, cürbəcür

Clerk in post office, after weighing letter. “That letter is too heavy.”

“You’ll have to put another stamp on it.”

Man: “What is the good of that? If I put another stamp on it, that will make it still heavier, won’t it?”



clerk [kla:k] - dəftərxana işçisi; klerk
post-office ['pəust ɔ fis] - poçt, poçt şöbəsi
heavy ['hevi] - ağır
stamp [stæmp]- marka, möhür

“Would you please stop pushing, Madamme?” said harassed passenger to a stout woman. The lady was indignant. “I’m not pushing,” she gasped. “I’m only breathing.”



stout [staut] - kök, şişman, bədənli

gasp [ga:sp] - 1) çətinliklə nəfəs almaq 2) təəccübdən ağzı açıla qalmaq

indignant [ɪn'dɪgnənt] - hiddətlənmiş, qəzəbli, qeyzli

breathe [bri:ð]- nəfəs almaq

On a mountain – climbing expedition the Swiss guide warned a tourist, “Be especially careful here. It’s a dangerous place. But if you do fall,” he added nonchalantly, “Remember to look to the right; the view is extraordinary.”

expedition [ˌɛkspɪ'dɪʃ ən] – ekspedisiya

guide [gaɪd] - bələdçi

extraordinary [ɪks'trə :dnɪ], ['ɛkstrə'v :dnɪ]-qeyri-adi, fəvqəladə, son dərəcə, müstəsna

especially [ɪs'peʃ əlɪ] - xüsusilə, xüsusəndə

dangerous ['deɪndʒ rəs] - təhlükəli, qorxulu

nonchalant ['nɔ nʃ ələnt] - etinasız, laqeyd

One day a villager, hearing that glasses are useful for reading, went to a shop to buy glasses.

The shopkeeper showed him a pair of glasses, but he asked for another pair.

In this way, he continued trying on many pairs of glasses, but every time he said, “These are not good. Give me another pair, please.”

At last the shopkeeper, who was getting angry, said, “Sir, can you read at all?”

The villager answered: “If I could read why I want glasses?”

villager ['vɪlɪdʒ ə] - kəndli, kənd sakini
useful ['ju:sful] - lazımlı, faydalı, gərəkli
shopkeeper [ʃ ɔ pki:pə] - dükançı, dükan sahibi

“I was so brave that I could cut a tiger’s tail,” a man said to his friend.

“Why didn’t you kill it?” his friend asked “Someone else had done it before” the man replied.



brave [breɪv] - qoçaq, mərd, cəsür
tiger ['taɪgə] - pələng
tail [teɪl] - quyruq

SCOTCH

The Scotch patient was fumbling in his pocket.
“You don’t need to pay me in advance,” said the dentist.
“I’m not going to,” was the reply. I’m only counting my
money before you give me the gas.”

Scotch [skɔ tʃ] - Şotlandiya

fumble [ˈfʌ mbl] - əl ilə yoxlamaq, əl ilə yoxlayıb tapmaq

Three Scotchmen went to church. Everything was fine until
collection basket was passed. They immediately whispe-
red for a while and solved the difficulty. One fainted, and the other
two carried him out.



church [tʃ ə:tʃ] - kilsə

whisper [ˈwɪspə] - pıçılıt; to speak in a ~ pıçılıtıyla danış-
maq, pıçıldamaq

solve [sɒ lv] - həll etmək (məsələni, problemi və s.)
faint [feɪnt] - huşunu itirmək, özünü itirmək
immediately [ɪ'mi:djətli] - dərhal; durmadan; o dəqiqə:
to carry out - yerinə yetirmək, daşımaq
for all that - bütün bunlara görə

IRISH

Here is a story about an Irishman.

An Englishman was driving along a country road in Ireland and met a man carrying a large bag.

“Can I take you into town?” the Englishman asked. The Irishman said, “Thank you,” and got into the car. In a few minutes the driver saw that the Irishman was sitting with the large bag still in his hand. “Why don’t you put your bag down?” he asked.

“Well,” answered the Irishman, you’ve given me a ride in your car.

I can’t ask you to carry my bag as well.”

Irishman [ˈaɪrɪʃ mən] - irlandiyalı

Ireland [ˈaɪələnd] - İrlandiya

along [ə'ləŋ] - irəli; come ~! gəl, getdik!; boyu, boyunca;

to put down - düşürmək, yerə qoymaq

Here is another story about an Irishman. A friend found paddy sitting in his house. There was a hole in the roof, and the rain came through on his head.

“Mend your roof, paddy,” the friend said: “The rain is coming through, Do you want me to go up in this rain?” asked

paddy.

“No. Mend it on fine day, But the water doesn’t come in then,” said paddy.

another [ə'nʌ ðə] - başqa bir; daha bir

roof [ru:f] - dam, örtük

to go up - qalxmaq, artmaq


hole [houl] - deşik, oyuc, yuva

to mend [mend] - təmir etmək

paddy ['pædɪ] - düyü, çəltik

MISCELLANEOUS JOKES

Two men were laughing quietly over an anecdote in one of the streetcars in Stockholm. A third, who had overheard it, took off his hat and said, “Excuse me, my name is Anderson. May I laugh too?”



laugh [la:f] - gülüş, gülmək (at)

anecdote ['ænikdəut] - anekdot, lətifə

to take off [teik ɔ :f] - çıxarmaq (papağını və s.)

overhear [əuvə'hɪə] (overheard) - gizlicə qulaq asmaq, xəlvətcə qulaq asmaq

hat [hæt] - şlyapa, baş geyimi

A deaf man who visited a friend where a dog barked at him like mad. Being unable to hear anything he said to his friend after they had exchanged greeting, “Your dog didn’t sleep well last night.”

“Why do you saw that?”

“He looked at me and kept yawning all the time!”



deaf [def]- kar (adam)

exchanged greeting – hal -əhval tutandan sonra

to bark [ba:k]- hürmək

yawn [jɔ :n]- əsnəmə, əsnəmək, ağızını açmaq

mad [mæd]-dəli; ağılsız

unable ['ʌ n'eɪbl] - qabiliyyətsiz, bacarıqsız, aciz

visit ['vɪzɪt] - səfər; baş çəkmək, qonaq getmək

“Something the matter?” asked the bartender of the yo- ung, well- dressed customer who sat staring into his drink.

“Two months ago my grandfather died and left me \$85,000 said the man.

“That doesn’t sound like anything to be upset about,” said the bartender, “It should happen me.”

“Yes,” said the young man,” but last month an uncle on my mother’s side passed away. He left me \$150,000”

“So why are you sitting there looking so unhappy?” asked the bartender.

“This month – so far – nothing”

bartender [ˈba:tendə] – barmen,bar sahibi



sound [saund] - səs, ün, səs-küy, sağlam; möhkəm
to stare [ste ə] - diqqətlə baxmaq, gözünü zilləmək
to pass away - vəfat etmək, yox olmaq
unhappy [ʌ n'hæpɪ] - bədbəxt;
he looks ~ o kədərli görünür
so far – hələ ki, hələlik
to upset [ʌ p'set] (upset) - devirmək, çevirmək, yıxmaq, pozmaq, alt-üst elmək

A hunter shoot at a bird in the sky but missed it.
“Well done,” a friend shouted. The hunter became angry
and said. “Are you making jokes with me?”



“I said well done to the bird not to you!” the friend replied.

hunter [ˈhʌ ntə] - ovçu

sky [skaɪ] - göy, səma

to make jokes - zarafat etmək

well done - nə əcəb

A man bought a canary from a store. He asked the seller, “Are you sure this bird can sing?” The seller replied, “It is a wonderful singer.”

A week later, the customer reappeared and said, “This bird you sold me is lame.” He answered, “Well; you said you wanted a singer not a dancer!”



canary [kəˈne əri] - sarı bülbül

wonderful [ˈwʌ ndəfʊl] - çox gözəl; qəribə, təəccüblü

customer [ˈkʌ stəmə] - müştəri, alıcı **lame** [leɪm], [laːˈmeɪ] - axsaq, topal **store** [stɔː] - dükan, anbar, ehtiyat

to reappear [ˈriːəˈpiə] - bir də görünmək peyda olmaq

A foreign visitor, preparing to return to her homeland, bought a television set to take to her family.

“Can’t you buy a television set in your own country?” she was asked.

“Oh, yes, but your programmes are so much better than ours.”

prepare [prɪ'pɛ ə] - hazırlamaq

homeland [houmlənd] vətən, ana vətən

program(me) ['prəʊgrəm] - proqram, plan, layihə

“I always tell my wife everything that happens.”

“That’s nothing. I tell my wife lots of things that never happen.”

never ['nevə] - heç vaxt, heç zaman

happen ['hæpn] - baş vermək, olmaq

“I want to do something big and something clean.” “Then wash an elephant.”



something ['sʌ mθɪŋ] - bir şey, nəşə bir şey

clean [kli:n] - təmiz; təmizləmək

to wash [wɔʃ] - yumaq, təmizləmək

elephant ['elɪfənt] - fil

“Say why do they call our language the mother-tongue?”
“Because the father so seldom gets a chance to use it.”



to call [kɔ :l] çağırmaq, adlandırmaq; zəng etmək (telefonla)
mother tongue ana dili.

“He called me an ass!” “Don’t stand for it.” “What’ll I do?”
“Make him prove it.”

ass [æs] - eşşək, uzunqulaq

to prove [pru:v] sübut etmək

“What is puppy love?”

“It’s the beginning of a dog’s life.”



puppy ['pʌ pɪ] - küçük, it balası

“I thought you were dead.”

“What gave you that impression?”

“I heard a man speak well of you this morning.”

dead [ded] - ölü, ölmüş

impression [im'preʃ ən] - təəssürat, məlumat, fikir

“I’ve eaten beef all my life, and now I’m as strong as an ox!”

That’s funny, I’ve eaten fish all my life and I can’t swim a stroke.”

As strong as an ox öküz kimi güclü olmaq



to swim [swɪm] (swam; swum) üzmək
stroke [strəuk] - addım (məcazi)

“Say, did you know that Massachusetts is noted for boots and shoes.”

“Yes, and Kentucky is noted for shoots and booze.”

to be noted for - nəyə görə məşhur olmaq
booze ['bu:zɪ] - alkahollu içkilər
shoots – ovçuluq, atıcılıq

There is story about a film director in the early days of Hollywood who saw a Shakespeares' play at the theatre and thought it would make a good film.

After the performance he said to his manager, “ Who is this man Shakespeare? Why isn't he writing for us? I want to see him. Get him on the telephone in the morning.”

story ['stɔ rɪ] - hekayə, əhvalat;

short ~ qısa hekayə, no- vella;

funny ~ məzəli əhvalat

performance [pə'fɔ :məns] - ifa, tamaşa, səhnə əsəri

get [get] - (**got; got**) əldə etmək; almaq; qazanmaq

Circuses & Show Business

“Why is Miss Jones wearing black?” “She is in mourning for her husband.” “Why, she never had a husband!” “No, that is why she mourns.”



mourn [mɔ :n] - qəhərlənmək, qüssələnmək, göz yaşı axıtmaq, ağlamaq

husband ['hʌ zbənd] - ər (həyat yoldaşı)

mourning [ˈmɔ :nin] - qəm, qüssə kədər

“Do you believe marriage is a lottery?”

“No; in a lottery a man is supposed to have a chance.”

marriage ['mæɪɪdʒ] - nikah, toy, evlənmək

lottery ['lɒ tərɪ] - lotereya (oyun)



chance [tʃ a:ns] - imkan, fürsət; **by** ~ təsadüfən

“I suppose you think I’m a perfect idiot?” “Oh, none of us is perfect.”

to suppose [sə'pouz] - zənn etmək, güman etmək

none [nʌ n] - prən heç nə, heç kim, heç bir

perfect ['pə:fɪkt] - mükəmməl, tam, bitkin

ANIMALS

THE ASS, THE COCK AND THE LION

Once a silly old ass and young cock were together in the same field. Suddenly they saw a lion who came out of the forest. The cock was so frightened that he began to crow.

The lion disliked the crowing of the cock¹ and he turned and ran back to the forest. He was not very hungry at that moment.

The silly ass thought that the lion was afraid of him and he decided to attack the lion². So the ass ran after the lion as fast as he could.

When the lion saw the ass, he jumped at the silly animal and tore him to pieces³.

the crowing of the cock – xoruzun banlaması.

to attack the lion – şirə hücum etmək.

tore him to pieces – kimisə parça-parça etmək.

THE MAN AND THE MONKEYS

One day a man who made caps went to the market to sell them. His way lay through the forest¹ in which there were many monkeys. The day was hot and the man wanted to rest a little. He saw a large tree, put his caps on the ground, took one of them and put it on his head. Then he lay down and soon fell asleep.

When the man woke up, he could not find his caps. “Where are my caps?” he cried and looked up. And what did he see?

He saw many monkeys in the tree, and each monkey had a cap on its head.

“Give me back my caps!”² cried the man. But the monkeys did not understand him. They only laughed. The man got very angry,³ took off his own cap,⁴ threw it on the ground and cried, “If you want all my caps, you may take this cap too!”

And what do you think? The little animals did the same. Each monkey took off its cap and threw it on the ground. The man was very glad, he quickly took all his caps and went away.

His way lay through the forest – Onun yolu meşədən keçirdi.
Give me back my caps! – Mənim papağımı verin.
The man got very angry – Kişi bərk acıqlandı.
took off his own cap – öz papağını başından götürdü.

TWO MICE

Once there were two mice; one lived in the town, the other mouse lived in the country. One day the Country Mouse invited the City Mouse to his house in the country. He took his friend¹ to his house in a field and gave him the best food that he could find.

The City Mouse said: “This food is not good; It is too cold² in winter and too hot in summer. Come and live in the city; why do you live in a hole in the field? You can live in a nice house made of stone³ and eat nice food. You must come and see me at my house in the city.”

So the Country Mouse went to the house of the City Mouse. It was a very good house and nice food was there ready

forthem to eat. But just as they were going to eat,⁴ they heard a noise. The City Mouse cried: “Run, run. The Cat is coming.” They ran as quickly as they could⁵ and hid in a hole.

After some time they came out. Then the Country Mouse said: “It is a fine house but I don’t like living in the city⁶. I prefer to live in my hole in the field. For it is better⁷ to be poor and happy, than to be rich but in fear of one’s enemies.”⁸

He took his friend – O, dostunu özü ilə apardı
too cold – çox soyuq.

made of stone – daşdan tikilmiş / düzəlmiş

But just as they were going to eat – Onlar yeməyə başlamaq
istəyirdilər ki, ... they ran as quickly as they could – Onlar
bacardıqları qədər bərk qaçdılar.

it is better – yaxşısı odur ki,

but in fear of one’s enemies – düşmən qorxusu çəkməkdənsə .

hid [hid] – gizləndi

THE COUNTRY MOUSE AND THE CITY MOUSE

Once there was a Mouse. She lived in the country. One day her cousin came to see her. Her cousin lived in the city.

The Country Mouse was very glad to see¹ the City Mouse, and asked her to stay to dinner.

“Thank you,” said the City Mouse. She took off her hat and coat and helped to put the plates on the table.

When dinner was ready, the City Mouse looked at the corn and said, “What a funny dinner!² Come to my, house. Every day I have a piece of cheese for my dinner.”

was very glad to see – görməyə şad idi.

What a funny dinner! – Nə gülməli (qəribə) nahardır!

LAZY JACK

(An English folk-tale)

Once upon a time there was a boy whose name was Jack. Jack lived with his mother in a little village. They were very poor and the old woman got her living by spinning,¹ but Jack was lazy and did nothing. He lay in the sun in summer and sat on a chair in the house in winter. So they called him Lazy Jack.

At last his mother said to him one Monday:

“If you don’t begin to work I shan’t give you anything to eat.”

The next day Jack went out to work on a neighbouring farm. He got a penny for his work, but when he was coming home he lost it.

“You stupid boy,” said his mother, “you had to put it in your pocket”.² “I’ll do so another time,”³ answered Jack.

On Wednesday Jack went out again and worked on another farm. The farmer gave him a jar of milk for his day’s work.⁴ Jack took the jar and put it into the large pockkkkkt of his coat. When he came home there was no milk in his jar.

“You stupid boy,” said his mother, “You had to carry it on your head.”⁵

“I’ll do so another time,” said Jack.

the old woman got her living by spinning – qoca arvad toxuculuqla güzaran keçirirdi.

you had to put it in your pocket – Sən gərək onu (pulu) cibinə qoyaydın. I’ll do so another time – Gələn dəfə belə edərəm.

for his day’s work – bir günlük işinə görə

THE DOG AND THE WOLF

Athin hungry wolf met a fat dog on a road. They stopped and greeted each other.¹ Then the wolf said:

“Dear friend, you look very well and you are so fat. Now tell me, please, how do you manage² to live much better than I do? I look for food from morning till night and still I often go to bed quite hungry.”³

“Oh,” said the dog, “I guard my master’s house from thieves and he gives me good food and drink. I have a warm little house in the yard. If you go to the village with me and do the same, you will live as comfortably as I do.”⁴

The wolf was very pleased to hear it and agreed to go with the dog to the village. And they turned back and went to the nearest cottage. Suddenly the wolf stopped and said:

“I see a bare place on your neck,⁵ friend, what is it?” “Oh, that’s nothing.”⁶ said the dog, “it is the mark of my

collar.⁷ You see, the master ties me up. What is the matter? Why do you turn back?”

“No, I am not going with you, my friend,” said the wolf, “I shall not change my freedom for good food. It is better⁸ to live in the forest and suffer from hunger and cold than wear a collar. Keep your happiness to yourself,⁹ but I want to be free.”

each other – bir-birini.

how do you manage – sən necə edirsən ki,...

still I often go to bed quite hungry – yenə də mən çox vaxt tamam ac yatıram

I see a bare place on your neck – burada: boynunun tükü gedib (tökülüb). that’s nothing – o boş şeydir.

it is the mark of my collar – bu mənim xaltamın yeridir (izidir). It is better – daha yaxşıdır.

Keep your happiness to yourself – Qoy bu cür xoşbəxtlik sənin olsun.

Aa

- absent [ˈæbs(ə)nt] – olmayan, gəlməyən, iştirak etməyə
abroad [əˈbrɔːd] – xaricə, xarici ölkəyə
abrupt [əˈbrʌpt] - gözlənilmədən, birdən, kəskin
academy [əˈkædəmi] - akademiya
accept [əˈksept] - qəbul etmək, almaq, götürmək; to ~ an
invitation - dəvəti qəbul etmək
accident [ˈæksɪdənt] - hadisə, təsadüf
accomplished [əˈkɒmplɪʃt] – bitişik, bütöv tamamlanmış,
mahir, məharətli, qabil, usta
according (to) [əˈkɔːdɪŋ] - üzrə, görə
account [əˈkaunt] – hesab, bir kəslə hesablamaq accountant
[əˈkauntənt] - mühasib, hesablayıcı accuse [əˈkjuːz] - ittiham,
ittiham irəli sürmək achievement [əˈtʃiːvmənt] - nailiyyət
act [ækt] - qanun, akt
action [ækʃn] – hərəkət, fəaliyyət active [ˈæktɪv] – fəal,
çevik admire [ədˈmaɪə] – heyran olmaq
admirer [ədˈmaɪərə] – aşıq, pərəstişkar admit [ədˈmɪt] -
qəbul etmək
advance [ədˈvɑːns] – tərəqqi, proqres, avans advertise
[ˈædvətaɪz] - reklam etmək, elan vermək aquarium
[əˈkwɛəriəm] - akvarium
alike [əˈlaɪk] - eyni, eynilik, oxşar, bənzəyiş
[əˈlɔːŋ]- irəli; come ~! gəl, getdik!; boyu, boyunca
alter [ˈɔːltə] - dəyişdirmək, dəyişiklik etmək, dəyişmək
although [ɔːlˈðəʊ] – baxmayaraq ki, hərçənd, -da, -də
amaze [əˈmeɪz] – heyranlıq, məftunluq, heyrət
amazed [əˈmeɪz(d)] – heyrətləndirdi, mat qoydu
amazed [əˈmeɪzd] – heyrətlənmiş, mat qalmış, valeh ol-
muş
ambition [æmˈbɪʃən] - məqsəd, niyyət, məram, təkəbbür
anecdote [ˈænɪkdəʊt]- anekdot, lətifə

angler [ˈæŋglə] - balıqçı, balıq tutan angry [ˈæŋɡrɪ] –
 əsəbi, to be ~ əsəbi olmaq
 anxious [ˈæŋkʃ əs] - narahat, təşvişə salınmış
 announce [əˈnaʊns] – elan/xəbərdarlıq etmək; to announ-
 ce dinner –naharı elan etmək
 annoy [əˈnɔɪ] – cana/təngə gətirmək another [əˈnʌðə] -
 başqa biri, digəri, özgəsi answer [ˈɑːnsə] - cavab vermək
 anything [ˈeniθɪŋ] - bir şey, hər bir şey
 apartment [əˈpɑːtmənt] - apartament, otaq, mənzil applicant
 [ˈæplɪkənt] - ərizəçi, iddiaçı
 approach [əˈprəʊtʃ]] - yaxınlaşma, gəlmə, yanaşma approve
 [əˈpruːv] - bəyənmək, doğru hesab etmək argument
 [ˈɑːɡjumənt] - mübahisə, arqument armchair [ˈɑːmˈtʃ ε ə] -
 kreslo
 arrange [ˈæreɪndʒ]] - qaydaya salmaq
 ass [æs] – eşşək, uzunqulaq
 assume [əˈsjʊːm] - qəbul etmək, öz üzərinə götürmək
 astronomer [æsˈtrɔːnəmə] - astronom astronomy
 [æsˈtrɔːnəmɪ] - astronomiya (elmi) athlete [ˈæθli:t] - atlet,
 idmançı
 attempt [əˈtempt] - cəhd, cəhd etmək/göstərmək attend
 [əˈtend] – gəlmək, baş çəkmək
 attendant [əˈtendənt] - xidmətçi, xəstəyə baxan, müşayiətçi
 attorney [əˈtəːnɪ] – vəkil, müvəkkil, hüquqşünas
 audience [ˈɔː djəns] – 1) auditoriya 2) qəbul awake [əˈweɪk] -
 oyandırmaq, oyanmaq, oyatmaq awfully [ˈɔː :fulɪ] – dəhşətli,
 qorxunc

Bb

bachelor [ˈbætʃ ələ] - bakalavr, subay kişi back [bæk] - arxa, bel, əks tərəf

bald-headed [bˈɔːld hedɪd] - keçəl, dazbaş barber [ˈbaːbə] – bərbər

bare [bɛ ə] - çılpaq, lüt, üryan, yalın, açıq, soyundurmaq
bath [baːθ] - vanna otağı

beating [ˈbiːtɪŋ] - döymə, vurma, döyülmə beer [biə] – pivə (içkisi)

behind [biˈhaɪnd] – arxasınca, dalınca, arxada, dalında

believe [biˈliːv] - inanmaq (kiməsə)

bench [bentʃ] - skameyka, oturacaq stolu

benevolent smile [biˈnevələnt smail] – umidverici təbəssüm

between [biˈtwiːn] - arasında

bidding [ˈbɪdɪŋ] - qiymət təklif etmək (auksionda) billiard table [ˈbiljədˈteɪbl] - bilyard stolu

bite (bit; bitten) [baɪt] - dişləmək blonde [blɔːnd] - sarı, kürən

blow [bləʊ] - əsmək (külək), üfürmək

board [bɔːd] – taxta, lövhə, döşəmə, taxta vurmaq bob [bɔːb] – qısa kəsilmiş saç düzümü

boxer [ˈbɒksə] - boksçu, boksla məşqul olan boldly [bɔːldli] - cürətlə, cəsarətlə, həyasızcasına, book-keeping [ˈbuk kiːpɪŋ] - mühasibat

bored [bɔːd] - darıxdırıcı, boğaza yığılmış, təngə gəlmiş

borrow [ˈbɒrəʊ] - borc almaq/götürmək

bother [ˈbɒðə]. narahat etmək, boğaza yığmaq, darıxmaq

boyish [ˈbɔɪʃ] - uşaqcasına, uşaq kimi

brave [breɪv] - qoçaq, mərd, cəsur

break out [breɪk aʊt] - qəflətən başlamaq, partlamaq, dağılmaq
breathe [briːð]-nəfəs almaq
bridegroom [ˈbraɪdgrʊm] - nişanlı (oğlan) bring up [ˈbrɪŋ ʌ p] - tərbiyələndirmək, tərbiyə vermək
brisk [brɪsk] - diribaş, çevik, qıvraq, cəld
broken leg [ˈbrəʊkən leg] – sınımış ayaq
broken off [ˈbrəʊkən ɔ f] - pözulmuş, yerinə yetirilməmiş
brow [braʊ] – qaş
brunette [bruːnet] - qara saçlı qadın, qarayanız burst [bɜːst] - partlamaq, açılmaq
bushel [ˈbʊʃ l] - buşel, kisə, qab
businessman [ˈbɪznɪsmən] - biznesmen button [ˈbʌ tʌ n] - düymələmək, düymə tikmək

Cc

- cage[keidʒ] qəfəs, qutu camp [kæmp] - düşərgə
canary [kəˈneəri] – sarı bulbul
candle [ˈkændl] - şam (yandırmaq üçün) cannibal [ˈkæniəbəl]
– kannibal, adamyeyən
canvas [ˈkænvəs] – brezent, kanvas, kətan
carefully [ˈkeəfʊli] - diqqətlə, ehməllicə
caterpillar [ˈkætəpɪlə] - tırtıl, zəli, parazit, tufeyli certainly
[ˈsə:tnli] – əlbəttə, əlbət, qəti, yəqin champion [ˈtʃæmpjən] -
çempion
chance [ˈtʃa:ns]- imkan, fürsət; by ~ təsadüfən
change [tʃeɪndʒ] – 1. dəyişiklik; xırda (pul) 2. dəyiş(dir)
mək
chap [tʃæp] - oğlan, yeniyetmə, gənc
charge [tʃɑ:dʒ] - ittiham etmək, ittiham irəli sürmək
charming [ˈtʃɑ:mɪŋ] – heyranedicici, cazibədar, füsunkar check
[tʃek] - yoxlamaq, nəzarət/tədqiq, təftiş etmək chemist
[ˈkemɪst] - kimyaçı, aptekçi, əczaçı
chest [tʃest] - sinə, döş qəfəsi Christmas [ˈkrɪsməs] – Milad
bayramı
Christmas exam [ˈkrɪsməs ɪgˈzæm] Milad bayramı imta-
hanı
church [tʃɜ:tʃ] – kilsə, dini məbəd
cigar [sɪˈgɑ:] - siqara, siqaret
clean [kli:n] - yığışdırmaq, səliqəyə salmaq, təmizləmək
clearly [ˈkliəli] - aydın, parlaq, müəyyən, şübhəsiz
clerk [kla:k]- dəftərxana işçisi; klerk, qulluqçu
cliff -[klɪf] - sıldırım, sıldırım qaya climb [klaɪm] -
dırmaşmaq (ağaca, dağa) club [klʌb] – klub, dəyənək, kətək
coal [kəʊl] – kömür, daşkömür college [ˈkɒlɪdʒ] – kollec

comment [ˈkɒ ment] - şərh/kommentari vermək
 complacently [kəmˈpleɪsntli] - özünü bəyənən, özündən razı olan
 complain [kəmˈpleɪn] - şikayət etmək complaint [kəmˈpleɪnt] - narazılıq, şikayət
 conductor [kənˈdʌ ktə] - bələdçi, konduktor confined [kənˈfaɪnd] - həbs olunmuş, məhkum
 congratulation [kənˌgrætʃuˈleɪʃ n] - təbriklər consent [kənˈsent] – razılıq, razılığa gəlmək
 contain [kənˈteɪn] - olmaq, ehtiva etmək, yerləşdirmək
 conversation [ˈkɒ nvəˈseɪʃ ən] - söhbət, danışmaq
 cook [kuk] – bişirmək, hazırlamaq (xörək)
 cop [kɒ p] polis işçisi / nəfəri corner [ˈkɒ :nə] – künc, guşə, tin
 correct [kəˈrekt] – düzgün, düz
 correspondence course [kɒ rɪsˈpɒ ndəns kɒ :s] qiyabi kurs
 cost [kɒ st] - dəyəri, qiyməti olmaq
 cough [kɒ f] - öskürək; öskürmək count [kaunt] - saymaq, hesablamaq
 country [kʌ ntri] - ölkə, vətən, kənd courage [ˈkʌ rɪdʒ] – cəsarət, cürət
 course [kɒ :s] - yol, səmt, istiqamət, kurs
 cousin [kʌ zn] - əmi oğlu, əmi qızı, dayı oğlu, dayı qızı
 coward [ˈkauəd] – qorxaq, öddək, cəsarətsiz cross [krɒ s] - köndələn, çarpaz, qarşı, əks
 crowded [ˈkraʊdɪd] - ağızına qədər doldurulmuş crust [krʌ st] - qabıq, (çörəyin və s.)
 cry [kraɪ] - qışqırmaq, ağlamaq
 cuff [kʌ f] – manjet, paltar qolunun qatlanmış hissəsi
 customer [ˈkʌ stəmə] – müştəri, alıcı
 cute [kju:t] - cəlbedən, cazibədar, nazlı, hazırcavab

Dd

- dad [dæd] – ata, dədə
daddy [ˈdædi] - ata, atacan, dədəcan
dame [deɪm] - xanım
dangerous [ˈdeɪndʒ ərəs] - qorxulu, təhlükəli
daze [deɪz] - heyrtləndirmək, təəccübləndirmək
dazed [deɪzd] - heyrtlə, heyran, sarsıdılmış
deaf [def] - kar
dean [di:n] - dekan
debt [det] - borc (pul və s.)
deceased [diˈsi:st] - rəhmətlik, mərhum
defend [diˈfend] - müdafiə etmək, qorumaq
defendant [diˈfendənt] - cavabdeh, müqəssir, müttəhim
deliver [diˈlɪvə] - çatdırmaq, təhvil vermək, xilas etmək
demand [diˈma:nd] - tələb etmək, tələbat
description [disˈkrɪpʃ ən] - təsvir, təsvir etmək
deserve [diˈzə:v] - layiq olmaq, dəymək
detective [diˈtektɪv] - dedektiv
devil [ˈdevl] - əzrail, şeytan
diet [ˈdaɪət] – xörək, yemək, süfrə; pəhriz
difference [ˈdɪfrəns] - müxtəlif, müxtəliflik, fərq
directly [diˈrektli, daɪˈrektli] - düz, açıq, birbaşa
discover [disˈkʌ və] - kəşf etmək, tapmaq, aşkar etmək
dislocate [dɪsləʊkeɪt] çıxartmaq, pozmaq, yerini dəyişmək
display [disˈpleɪ] – göstərmək; aydınlaşdırmaq, aşkar etmək, nümayiş etdirmək
distance [ˈdɪstəns] - məsafə, ara, yer
divorce [diˈvɔ :s] - boşanmaq, bölünmək
dot [dɔ t] - nöqtə, ləkə
dozen [ˈdʌ zn] - düjün, çox, çoxlu, on iki ədəd
drag [dræg] - çəkmək, sürmək, çəkib/dartıb sürmək
dressing-room [ˈdresɪŋrʊm] - geyinib – soyunma otağı, qarderob

dress-shop [ˈdresʃ ɔ p] - paltar dükanı drew [dru:] -
dartmaq, çəkmək, sürmək
drill [drɪl] - məşq, çalışma, təmrin, məşğələ
drown [draun] - batmaq, boğulmaq, qərq olmaq (suda) dun
[dʌ n] - bozuntul – şabalıdı bozuntul/palıdı rəng dwell [dwell]
– yaşamaq, məskunlaşmaq

Ee

eager [ˈi:ɡə] (for, after, about) - dəlicəsinə can atan, cəsarət
earth [ə:θ] - yer kürəsi, yer, quru hissə
echo [ˈekəu] -əks – səda, exo
educate [ˈedju:keɪt] - tərbiyə vermək, təhsil vermək,
Egyptian [ɪˈdʒ ɪpʃ ən] - Misirli
examination [ɪɡˈzæmɪˈneɪʃ ən] - imtahan, sorğu
examine [ɪɡˈzæmɪn] baxmaq, gözdən keçirtmək,
müzakirə etmək, yoxlamaq
excavation [ˌekskeɪˈveɪʃ ən] - qazma, belləmə, qazıntı
exceedingly [ɪkˈsi:dɪŋli] - fəvqəladə, olduqca, həddən artıq
exclaim [ɪksˈkleɪm] - ucadan demək, cavab vermək
exclaimed [ɪksˈkleɪmd] – cavab verdi
excuse me [ɪksˈkju:s mi] - bağışlayın, günahımdan keçin
expanse [ɪksˈpæns] - məkan, fəza, boş yer, sahə
expedition [ˌekspeɪˈdɪʃ n] - ekspedisiya
expell (from) [ɪksˈpel] uzaqlaşdırmaq, qovmaq
expensive [ɪksˈpensɪv] - bahalı, baha
experience [ɪksˈpɪəriəns] - təcrübə, sınamaq, hiss etmək
explain [ɪksˈpleɪn] - izah etmək, açıqlamaq
extraordinary [ɪksˈtrɔːdnri], [ˈekstreɪːdnri]-qeyri-adi,
fəvqəladə, son dərəcə, müstəsna

equal [ˈi:kwəl] – bərabər, eyni elected [ɪˈlektɪd] - seçilmiş, seçilən
 electric iron [ɪˈlektɹikaɪən] - elektrik ütüsü electricity [ɪˈlekˈtɹɪsɪti] - elektrik
 elephant [ˈelɪfənt] - fil
 embarrass [ɪmˈbærəs] - çətinliyə salmaq; çətinləşdirmək
 emergency [ɪˈmɛ:dʒ ənsɪ] - gözlənilməyən vəziyyət encourage [ɪnˈkʌ rɪdʒ] - cəsarətləndirmək
 endeavour [ɪnˈdevə] - təşəbbüs, səy, cəhd
 engage [ɪnˈgeɪdʒ] - tutmaq, məşqul olmaq, cəlb etmək
 engagement [ɪnˈgeɪdʒ mənt] - nişanlanma, söz vermə entirely [ɪnˈtaɪəli] - tamamilə, bütünlüklə, büsbütün entrance [ˈentrəns] - giriş, qəbul
 erect [ɪˈrekt] - tikmək, qurmaq, ucaltmaq errand [ˈerənd] - tapşırıq, vəzifə, buyruq error [ˈerə] - səhv, yanılma, nöqsan
 especially [ɪsˈpeʃ əli] - xüsusilə, xüsusən də essential [ɪˈsenʃ əl] - vacib, zəruri, mühüm estate [ɪsˈteɪt] - mülk, malikanə etc.=etcetera [ɪtˈsetrə] - və.s və i.a.

Ff

fail [feɪl] - uğursuzluğa düşər olmaq
 faint [feɪnt] - 1) zəif (həm də məcazi) 2) tutqun, aydın olmayan 3) qorxaq, ağciyər, ürəksiz; 2. v. özündən getmək, huşunu itirmək 3. n. ürəkkeçmə, huşunu itirmə
 farmer [ˈfɑ:mə] - fermer, təsərrüfat başçısı
 fast [fɑ:st] - cəld, çevik, qıvrıq faults [ˈfɔ :lts] - səhvlər, nöqsanlar feel [fi:l] - hiss etmək, duymaq
 fellow [ˈfeləu] - insan, oğlan, yoldaş, həməsr fiancée [fiˈa:nseɪ] - gəlin
 fix [fɪks] - möhkəmləndirmək, yapışdırmaq, bənd etmək

fine [faɪn] - təmiz, yaxşı, gözəl, qəşəng

fire damage [ˈfaɪədæmɪdʒ] - yanğından dəyən ziyan

fisherman [ˈfɪʃ mən] - balıqçı, balıq tutan, torçu flabbergast

[ˈflæbəɡɑːst] - mat qoymaq, heyrətləndirmək flood damage

[flʌ d dæmɪdʒ] - subasmadan dəyən ziyan flunk [flʌ ŋk] -

imtahandan kəsilmək

flypaper [ˈflaɪˈpeɪpə] - milçək üçün yapışqanlı kağız folk

[fəuk] - xalq, kütlə, camaat

fool [fu:l] – 1. axmaq, dəli 2. aldatmaq

forgive [fəˈɡɪv] - bağışlamaq fortnight [ˈfɔːtnaɪt] - iki həftə

fortune [ˈfɔːtʃ ən] – bəxt, səadət, xoşbəxtlik, uğur

freshman [ˈfrefʃ mən] – birinci kurs tələbəsi fumble [ˈflʌ mbl] -

əlləşdirmək, əl ilə yoxlamaq

fun [fʌ n] – zarafat; şənlik; əyləncə

fur business [ˈfɜːbɪznɪs] - xəz biznesi / alveri future

[ˈfjuːtʃ ə] - gələcək, gələn

Gg

gag [gæg] - tıxac, qapaq gardener [ˈɡɑːdnə] - bağban

gasp [ɡɑːsp]- çətinliklə nəfəs almaq, təəccübdən ağzı açıla
qalmaq; çətin nəfəs alma, tənɡənəfəs

gaze [ɡeɪz] - diqqətli, zillənmiş baxış; baxmaq gee [dʒ iː] –
nə gözəl/yaxşı

gentleman [ˈdʒ entlmən] - centlmen, alicənab

get [get] – (got; got) əldə etmək; almaq; qazanmaq get out
[getaut] - çıxmaq, çıxıb getmək

giggle [ˈɡɪɡl] - istehza ilə gülmək, hırıldamaq gloomy

[ɡluːmɪ] - qaşqabaqlı, qəmgin

goldfish [ˈɡəʊldfɪʃ] - qızıl balıq golf [ɡɔːlf] - qolf; qolf
oynamaq golfer [ˈɡɔːlfə] - qolf oyunçusu

good natured [ˈgud,neɪtʃ əd] - saf qəlbli, ürəyi yumşaq, səbirli, yolagedən
 goody [ˈgudi] - əzizim, canım – ciyərim
 grimy [ˈgraɪmi] - his basmış, çirkli, kirli
 grocer [ˈgrəʊsə] - baqqal, dükançı
 growl [graʊl] - mırıltı; mırıldamaq, donguldanmaq
 gruff [grʌf] - kobud, sərt, qaba, xırıltı guess [ges] - tapmaq, açmaq (məsələn) quiet [ˈkwaɪət] - sakit; sakitləşdirmək

Hh

hair cut [he ə kʌ t] - saç qırmaq, saç düzümü
 hamper [ˈhæmpə] - mane olmaq, əngəl törətmək
 happen [ˈhæpn] - baş vermək, olmaq
 hardness [ˈhɑ:dnɪs] - çətinlik
 hate [heit] - nifrət etmək, zəhləsi getmək haughtily [ˈhɔ :tɪli]
 - lovğa, dikbaş, təşəxxüslü health [helθ] - səhhət, sağlamlıq, cansağlığı hear [hiə] - eşitmək, dinləmək
 heavy [ˈhevi] – ağır (yük, ağır)
 height [hait] - hündürlük, ucalıq, yüksəklik helpful [ˈhelpful] - yararlı, xeyirli, faydalı, sərfəli here [hiə] - burada, bura, buraya
 hereditary [hiˈredɪtəri] – irsi/nəsildən – nəsilə keçən hire [ˈhaɪə] - kirayə götürmək/etmək
 hole [houl] - deşik, oyuq, yuva
 homeland [houmlənd] - vətən, ana vətən hope [həʊp] - ümid; ümid etmək hopeless [ˈhəʊplɪs] - ümitsiz, naümid
 household [ˈhaʊshəʊld] - ailəvi, məişətə \ evə aid olan
 hubbub [ˈhʌ bʌ b] - gurultu, hay – küy, qalmaqal
 hush [hʌʃ] - sakitlik, sakitləşdirmək
 hypocrite [ˈhɪpəkraɪt] - ikiüzlü, riyakar

Ii

- idea-crossing mink [ˈaɪdɪə.krɒsɪŋˈmɪŋk] - kəsişən ideyalar
- ignorant [ˈɪgnərənt] - nadan, cahil, məlumatsız, elmsiz
- immediately [ɪˈmiːdʒətli] - dərhal; durmadan; o dəqiqə
- impression [ɪmˈpreʃən] - iz, basma, ottisk, nəşr, təkrar
nəşr (kitab), təəssürat
- indignant [ɪnˈdɪgnənt] - hiddətlənmiş, qəzəbli, qeyzli
- indignantly [ɪnˈdɪgnəntli] - acıqla, hiddətlə, qəzəblə influence
[ˈɪnfluəns] - təsir, təsir etmək
- inform [ɪnˈfɔːm] - bildirmək, xəbər \ məlumat vermək
- inquire [ɪnˈkwɪə] - soruşmaq, məlumat almaq
- inquisitive [ɪnˈkwɪzɪtɪv] - hər şeylə maraqlanan, hər şeyi
bilmək istəyən
- insanity [ɪnˈsænɪtɪ] - psixoz, səfehlik, axmaqlıq
- insist [ɪnˈsɪst] - təkid etmək, sözünün üstündə durmaq
- instantly [ˈɪnstəntli] - dərhal, cəld, təcili, ani olaraq instead of
[ˈɪnstədəv] - əvəzində, yerində
- insurance company [ɪnˈʃʊərənskɑmpəni] - sığorta şirkəti
- intend [ɪnˈtend] - niyyət etmək, niyyətində olmaq
- interesting [ˈɪntrestɪŋ] - maraqlı, cəlbedici
- intervening [ɪntəˈviːnɪŋ] - müdaxilə etmək, qarışmaq
- invent [ɪnˈvent] - ixtira etmək, kəşf etmək
- invention [ɪnˈvenʃən] - ixtira, kəşf Ireland [ˈaɪələnd] -
İrlandiya Irishman [ˈaɪərɪʃmən] - irlandiyalı
- irritably [ˈɪrɪtəbli] - əsəbi halda /tərzdə, əsəbiliklə

Jj

jew [dʒ u:] - yəhudi
journalist [ˈdʒ ə:nəlɪst] - jurnalist just [dʒ ʌ st] - insafli,
ədalətli, adil keen [ki:n] - iti, kəskin, tünd, sərt
keep [ki:p] - saxlamaq, tutmaq
kill [kɪl] – öldürmək, məhv \ yox etmək,

Kk

know (knew, known) [nəʊ] - bilmək knowledge [ˈnɒ lɪdʒ] -
bilik, savad

Ll

lad [læd] - oğlan (kiçik yaşlı), gənc
lame [leɪm], [la:ˈmeɪ] - axsaq, topal, şikəst etmək larynx
[ˈlæriŋks] - udlaq, qırtlaq, boğaz
lass [læs] - qız (kiçik yaşlı)
laugh [la:f] - gülüş, gülmək (at)
laundry [ˈlɔ :ndrɪ] - cəmaşirxana, paltar yuyulan yer law
[lɔ :] hüquq, qanun
lawyer [ˈlɔ :jə] - vəkil, hüquqşünas
lazy [ˈleɪzɪ] - tənbel; the laziest - ən tənbel
leave (left, left) [li:v] - tərək etmək qoyub / çıxıb getmək
lettuce [ˈletɪs] - salat, kahı (göyərtili)
liar [ˈlaɪə] - yalançı, fırıldaqçı, gopçu
lie [laɪ] - yalan; yalan danışmaq/uydurmaq

lightning [ˈlaɪtnɪŋ] - ildırım, şimşək likeness[ˈlaɪknɪs] -
 oxşarlıq, bənzərlik liquor [ˈlikə] - likör, spirtli içki
 list [lɪst] – siyahı, sadalama
 loafing [ˈləʊfɪŋ] - avaralanmaq, veyillənmək long sight [lɒ ŋ
 saɪt] - uzaqgörən
 lose (lost,lost) [lu:z] - itirmək, məhrum olmaq
 lottery [ˈlɒ təri] – lotereya (oyunu)
 louder [ˈlaʊdə] - hündürdən, ucadan lousy [ˈlauzi] - alçaq,
 iyrənc, saxta luck [lʌ k] - uğur, bəxt, tale
 lunatic asylum [ˈlu:nətɪk əˈsaɪləm] - dəlixana

Mm

mad [mæd]- dəli; ağılsız, səfeh madam [ˈmædəm] - xanım
 magistrate [ˈmædʒ ɪstreɪt] - aşığı səviyyəli məhkəmə ha-
 kimi, məqərat
 mail [meɪl] - poçtla göndərmək make [meɪk] - etmək,
 məcbur etmək
 make assure [əˈʃ uə] - əmin etmək, inandırmaq
 manage [ˈmænɪdʒ] - nəzarət etmək, baxmaq, idarə etmək,
 əlindən gələni etmək, yolunu tapmaq, əldə etmək
 marriage [ˈmæriɪdʒ] - nikah, toy, evlənmə, ailə qurma
 marry [ˈmæri] - evlənmək, ailə qurmaq
 marvellous [ˈma:vələs] - çox gözəl, möhtəşəm, ecəzkar
 mash [mæʃ] - əzmək, püre halına salmaq
 masterpiece [ˈma:stə pi:s] - şah əsər (yazıçının, rəssamın)
 math. [mæθ] - riyaziyyat
 meaningly [mi:nɪŋli] - çox mənalı, qəsdən, şüurlu surətdə
 meanwhile [ˈmi:nˈwaɪl] - bir arada, halbuki, bununla belə
 medicine [ˈmedsɪn] - tibb; dərman, səhiyyə, tibbi təhsil

member [ˈmembə] - üzv (təşkilata, cəmiyyətə) memory
 [ˈmeməri] - yaddaş, xatirə
 mend [mend] - düzəltmək, yamamaq, təmir etmək mention
 [menʃ n] - adını çəkmək, xatırlatmaq menus [ˈmenju:s] -
 menyü
 merry [ˈmeri] - şən, şad; sevincək
 Merry Christmas [ˈmeri ˈkrɪsməs] - Milad bayramı military
 service [ˈmɪlɪtəriˈsə:vɪs] - hərbi xidmət mink [mɪŋk] - su
 samuru, su samuru xəzi
 miss [mɪs] - buraxmaq, ötə vermək, buraxılmaq mister
 [ˈmɪstə] - cənab
 moan [məʊn] - inildəmək, zarımaq modern [ˈmɒ dən] -
 müasir, yeni, təzə mon [ˈmʌ n] - pul (money)
 money box [ˈmʌ nɪbɔ ks] - pul daxılı / kisəsi monkey
 [ˈmʌ ŋki] - meymun
 monument [ˈmɒ njumənt] - abidə
 motorist [ˈmoutərɪst] - avtomobil sürücüsü, avtomobilist
 mourn [ma :n] - qüssələnmək, göz yaşı axıtmaq
 mummy [ˈmʌ mi] - ana, anacan
 murmur [ˈmə:mə] - pıçıldamaq, pıçıltı ilə danışmaq,
 deyinmək, donquldamaq
 museum [mju: ˈziəm] - muzey

Nn

- Naw-new [nju:] - yeni, təzə, tər
nearly [ˈniəli] - yaxınlıqda, yaxınlarda, təqribən necessary
[ˈnesisəri] - vacib, mühim
neighbour [ˈneibə] - qonşu, yanbayan nephew [ˈnevju:] -
bacı oğlu, qardaş oğlu nerve [nə:v] - əsəb, qəzəb, kin
never [ˈnevə] - heç vaxt, heç zaman
never mind [ˈnevəˈmaɪnd] - fərq etməz, eybi yoxdur new-
born [ˈnju:bɔ:n] - yeni doğulmuş, sadələvh nickel [ˈnikl] –
nikel (metal)
niece [ni:s] – qardaş/bacı qızı nitrogen [ˈnaɪtrədʒ ən] -azot
noise [nɔɪz] - səs, səs – küy
nonchalant [ˈnɒŋ ələnt] - etinasız, laqeyd, arsız none
[nʌn] - heç nə, heç kim, heç bir
notation [nəuˈteɪʃ ən] – 1) işarələr sistemi 2) mus. not yazısı
noted [ˈnəʊtɪd] - məşhur, şöhrətli, tanınmış
notice [ˈnəʊtɪs] – hiss etmək, görmək, nəzərə çarpmaq
notify [ˈnəʊtɪfaɪ] – nota/xəbər vermək, elan etmək, yazmaq

Oo

objection [əb`dʒ ekʃ ən] - etiraz, qüsur, çatışmazlıq oblige [ə`blaɪdʒ] - məcbur /vadar etmək

observe [əb`zə:v] - müşahidə etmək odd [ɔ d] - tək, cüt olmayan, (əşya və s.)

office building [ˈɔ fɪsbɪldɪŋ] - idarə binası official [ə`fɪʃ əl] - rəsmi, ciddi

oxygen [ˈɔ ksɪdʒ ən] - oksigen (qazı) onlooker [ˈɔ n`lukə] - tamaşaçı operation [ˈɔ pə`reɪʃ ən] - əməliyyat

opponent [ə`pəunənt] - rəqib, düşmən, qarşı tərəf

order [ˈɔ :də] –1. əmr, sifariş 2. qaydaya salmaq; əmr etmək orphan [ˈɔ :fən]– yetim, kimsəsiz

outside [aʊt`saɪd] - çöldən, bayırdan, xaricdən

overhear [ˌəʊvə`hɪə](overheard) -1) gizlicə qulaq asmaq,

xəlvətcə qulaq asmaq 2) təsadüfən eşitmək, keçərkən eşitmək own [əʊn] –sahib olmaq, malik olmaq

to owe [] - borclu olmaq (kiməsə), borclu qalmaq (biri- nin qarşısında), minnətdar olmaq (birinə)

Pp

p.=pence (pl. of penny) [penɪ] pens (pul vahidi)

paddy [ˈpædɪ] - düyü, çəltik,gülüş adı bildirir (İrlandiyada)

pain [peɪn] - ağrı, incitmək, əzab vermək painless [ˈpeɪnlɪs] - ağrısız, acısız

paint [peɪnt] - rəngləmək, rəng çəkmək painter [ˈpeɪntə] - rəssam, rəngkar

pantry [ˈpæntɹɪ] – ambar

paradise [ˈpærədəɪs] - cənnət
 partner [ˈpɑːtnə] - şərik, yoldaş, partnyor
 pass [pɑːs] - ötüb keçmək, getmək
 passage [ˈpæsiʒ] - ötüb keçmə, ötmə, keçid passion
 [ˈpæʃ n] - çılğınlıq; ehtiras
 passive [ˈpæsiv] - 1) qeyri-fəal ətalətli, süst 2) məchul
 patience [ˈpeɪf əns] - səbr, təmkin
 patient [ˈpeɪf ənt] - xəstə, yaralı, patsient patiently
 [ˈpeɪf əntli] - səbirlə, dözümlə, təmkinlə pause [pɔːz] - pauza,
 fasilə, tənəffüs
 pay [peɪ]- (paid; paid) ödəmək, haqqını vermək;
 peanut [ˈpiːnʌt] - araxis, yerfındığı perfect [ˈpɜːfɪkt] -
 mükəmməl, bütöv, kamil
 performance [pɜːfɔːməns] - ifa, tamaşa, səhnə pheasant
 [ˈfeznt] - qırqovul
 photographer [fəˈtɒgrəfə] - fotoqraf, şəkilçəkən physics
 [ˈfɪzɪks] - fizika (elm)
 piece [piːs] - parça, tikə, hissə, qırıq pigeon [ˈpiʒɪn] -
 göyərçin (quş) pike [paɪk] - durnabalığı
 pineapple [ˈpaɪnæpl] - ananas pityingly [ˈpɪtɪŋli] - rəhimli,
 şəfqətli place [pleɪs] - qoymaq, yerləşdirmək plant [plɑːnt] -
 bitki, ağac; əkmək
 plaster [ˈplɑːstə] - plastr (məlhəm)
 plural [ˈpluərəl] - cəm forması pocket [ˈpɒkɪt] - cib
 policeman [pəˈliːsmən] - polis işçisi / nəfəri
 politely [pəˈlaɪtli] - nəzakətli, nəzakətlə
 pool parlor [puːlpaːlə] - hovuz, çarhovuz portrait [ˈpɔːtrət] -
 portert, şəkil
 possible [ˈpɒsəbl] - mümkündür, mümkün olan, ağlagələ
 post-office [ˈpəʊstɔːfɪs] - poçt, poçt şöbəsi
 potato [pəˈteɪtəʊ] - kartof (bitkisi)

pound [paund] – funt (pul vahidi)
 practice [ˈpræktɪs] - təcrübə; təcrübə yığmaq preacher
 [ˈpri:tʃ ə] - xətib, vaiz
 precious [ˈpreʃ əs] - qiymətli, bahalı, dəyərli, əziz prepare
 [priˈpeə] - hazırlamaq
 pretty [ˈprɪti] - sevimli, gözəl, yaxşı printer [ˈprɪntə] - 1)
 çapçı, tipograf, nəşir
 private [ˈpraɪvət] - xüsusi, özəl, şəxsi, fərdi
 proceed [prəˈsi:d] - davam etdirmək, yenidən başlamaq
 program(me) [ˈprəʊgræm] - proqram, plan
 project [prəˈdʒekt] - layihə, proyekt, plan promise [ˈprɒ mɪs]
 – söz vermək, əmin etmək promoter [prəˈməutə] - hami,
 himayə edən şəxs propose [prəˈpouz] - təklif etmək, irəli
 sürmək
 protest [prəˈtest] – protest/qəti etiraz /narazılıq etmək proud
 [praʊd] - qürurlu, vüqarlı, məğrur
 proudly [ˈpraʊdli] - iftixarla, qürurla, şahənə
 prove [pru:v] - sübut etmək, təsdiqləmək, təsdiq etmək
 puddle [ˈpʌ dl] - gölməçə, nohur
 pull [pul] - dartmaq, çəkmək
 punctuation [ˈpʌ ŋktjuːʃ ən] - punktuasiya, durğu işarələri
 punish [ˈpʌ nɪʃ] - cəzalandırmaq, cəza vermək
 puppy [ˈpʌ pi]- küçük, it balası, yüngül adam, ədabaz

Qq

quarrel [ˈkwɔ rəl] - mübahisə; mübahisə etmək quiet
[ˈkwaɪət] - sakit, səssiz, mülayim

Rr

raincoat [ˈreɪnkəʊt] - pləş
raindrop [ˈreɪndrɒp] - yağış damlası, damcı rainyday
[ˈreɪnɪdeɪ] - yağışlı gün
raise [reɪz] - qaldırmaq, böyümək, yetişdirmək, becərmək
rap [ræp] - 1) yüngül zərbə, tıqqıltı 2. yavaşca vurmaq raw
[rɔ :] - rütubətli, nəm, yağmurlu
realize [ˈri:əlaɪz] - həyata keçirmək, yerinə yetirmək
reappear [ˈri:əˈpiə] - bir də görünmək peyda olmaq receive
[rɪˈsi:v] - qəbul etmək, almaq
recently [ri:sntli] - yaxınlarda, ötən günlərdə record
[ˈrekɔ:d] - yazmaq, qeyd etmək record player [ˈrekəd pleɪə] -
maqintafon
regretfully [rɪˈgretfʊli] - təsüflə, peşmançılıqla rehearsal
[rɪˈhə:səl] - repetisiya, məşq etmək
relief [rɪˈli:f] - yüngüllük, asanlıq, maddi yardım, kömək
remember [rɪˈmembə] - xatırlamaq, yada salmaq
remind [rɪˈmaɪnd] - yada salmaq, yadına salmaq rent [rent] -
kirayə vermək, götürmək
repeat [rɪˈpi:t] - təkrarlamaq, təkrar etmək
reply [rɪˈplai] - cavab, cavab vermək report [rɪˈpɔ:t] -
məruzə, məlumat, hesabat
represent [reprɪˈzent] - təsvir etmək, ifadə etmək, bildirmək

reputation [ˌrɛpjuːˈteɪʃ ən] - ad, şöhrət, şərəf
 request [rɪˈkwest] - xahiş, rica, təvəqqə, xahiş etmək
 research work [rɪˈsə:tʃ wə:k] - tədqiqat işi, elmi iş resist
 [rɪˈzɪst] - müqavimət göstərmək, davam gətirmək
 restrain [rɪsˈtreɪn] - məhdudlaşdırmaq, saxlamaq, gizlətmək
 return [rɪˈte :n] – 1) qayıtma, geri dönmə 2) qaytarma
 revolutionize [ˌrevəˈlu:ʃ ɪnaɪz] - kökündən dəyişmək

 rheumatism [ˈru:mətɪzəm] - yel xəstəliyi, revmatizm
 rib [rɪb] - qabırğa; zarafat etmək, cırıntmaq right [raɪt] -
 düzgün, düzgünlük
 ring [rɪŋ] - üzük, dairə, çevrə, ring
 ripe [raɪp] - yetişmiş, dəymiş
 roar [rɔ :] - nərildəmək, hönkürmək, böyürmək roof [ru:f] -
 dam, dam örtüyü
 rubber [ˈrʌ bə] - pozan
 rude [ru:d] - kobud, qaba, ədəbsiz rule [ru:l] - qayda, qayda
 - qanun runner [ˈrʌ nə] - qaçan, qaçış ustası

Ss

safe [seɪf] - təhlükəsiz, qorxusuz salad [ˈsæləd] - salat
 save [seɪv] - xilas etmək, qurtarmaq, 2) qənaət etmək scale
 [skeɪl] tərəzi, maşadab
 schoolmaster [ˈsku:lˈma:stə] - müəllim, müəllimə
 score [skɔ :] - hesab; hesab açmaq, hesablamaq scornful
 [ˈskɔ :nful] - nifrətli, nifrət ifadə edən, laqeyd Scotch [skɔ tʃ]
 - Şotlandiya
 scratch [skrætʃ] - cızmaq, cırmaqlamaq, qaşımaq
 seat [si:t] – oturacaq, skamyə

secretary [ˈsekɹɪtəri] - katib, siyirtmə seem [si:m] -
 görünmək, görsənmək
 seemed [si:md] - görünmək, gəlmək, kimi
 sex [seks] - cins, cinsiyyət
 self-defence [ˈselfdiˈfens] - özünü müdafiə
 sense [sens] - məna, duyğu, hiss, duyma, dərk etmə sense
 [sens] - duyğu, hiss, hiss etmək
 servant [ˈsə:vənt] - qulluqçü, xidmətçi
 several [ˈsevrəl] - bir neçə, müxtəlif, cürbəcür
 severely[sɪˈvɪəli] - ciddi, zabitəli, sərt, kəskin shake [ʃ eɪk] -
 əsmək, titrəmək
 shape [ʃ eɪp] - forma, görkəm share [ʃ e ə] - bölmək,
 bölüşdürmək shark [ʃ a:k] - akula (balığı)
 ship out [ʃ ɪp aʊt] - göndərmək, yola salmaq shocking
 [ˌʃ ɔ kiŋ] - çox pis, çirkin, iyrənc, mənfur shopkeeper
 [ˌʃ ɔ pki:pə] - dükançı, mağazınçı short sight [ʃ ɔ :t saɪt] -
 yaxından görün
 shout [ʃ aʊt] - qışqırmaq, bağırmaq
 shoveled [ˌʃ ʌ vld] - qazmaq, qazımaq, eşələmək shrill
 [ʃ rɪl] - qulaqbatırıcı, səsli - küylü
 sign [saɪn] - əlamət, nişanə, qol çəkmək signify [ˈsɪgnɪfaɪ] -
 ifadə etmək, bildirmək
 since [sɪns] - bəri, -dan, -dən, o vaxtdan o vaxta single
 [ˈsɪŋɡl] - yalnız, yeganə, tək, subay sittings [ˈsɪtɪŋz] - iclas,
 sessiya
 size [saɪz] - ölçü; ölçmək
 squirm [skwə:m] - qıvrılmaq, bükülmək, qatlamaq squirrel
 [ˈskwɪrəl] - dələ
 slapping [ˈslæpɪŋ] - bərk çırpmaq/vurmaq, gözlənilmədən
 sleepy [ˈsli:pɪ] - yuxulu
 sleeve [sli:v] - qol, bilərzik

slight [slɑɪt] - yüngül, asta, ehmal
 sling [slɪŋ] - atmaq, tolazlamaq, tullamaq snap [snæp] -
 sözünü kəsmək
 soil [sɔɪl] - çirkləndirmək, batırmaq, bulaşdırmaq solitary
 [ˈsɔlɪtəri] - ayrı, tək, biradamlıq, birməfərlilik solve [sɔlv] - həll
 etmək (məsələni, problemi və s.) something [ˈsʌmθɪŋ] - bir
 şey, nəşə bir şey sorrow [ˈsɔrou] - 1) dərd, qəm,
 kədər, 2) təəssüf, acıma sorrowful [ˈsɔrəfʊl] - kədərli, qəmli
 sorry [ˈsɔri] - bağışlayın
 soul [səʊl] - könül, qəlb, ürək, bədən
 sound [saʊnd] - səs, ün, səs-küy, sağlam; möhkəm speaker
 [ˈspi:kə(r)] - natiq, çıxış edən; diktor spectacles [spektəklz] -
 eynək, çeşmək, gözlük spit
 [spɪt] - selik, ağız suyu, şişə taxmaq, tüpürmək
 sponge [spʌndʒ] - süngər
 sprain [spreɪn] - əzələlərin gərilməsi; gərilmək star [stɑ:] -
 ulduz, ulduzlu
 stare [steə] - diqqətlə baxmaq, gözünü zilləmək state [steɪt]
 - dövlət; ştat; şərait, vəziyyət
 steal [sti:l] - oğurlamaq step [step] - addım
 stick [stɪk] - çubuq, sancmaq, yapışdırmaq, vur-
 maq
 store [stɔ:] - dükan, anbar, ehtiyat
 story [ˈstɔri] - hekayə, əhvalat; short ~ qısa hekayə, novel-
 la; funny ~ məzəli əhvalat
 stout [staut] - kök, şişman, boy-buxunlu straight [streɪt] - düz,
 düzünə, birbaş
 stranger [ˈstreɪndʒə] - yad adam, tanış olmayan, əcnəbi
 strawberry [ˈstrɔ:bəri] - çiyələk (giləmeyvəsi)
 street car [stri:t kɑ:] - tramvay
 stretch [stretʃ] - yer, sahə, gərginlik; gərilmək

strike up [ˈstraɪk`ʌ p] - son qoymaq(söhbətə, danışıqlara)
 stroke [strəuk]- zərbə vurma; çırpma, çalma (qanad), sı-
 ğallamaq, əlini çəkmək
 stroll [strəul] - gəzinti, seyr etmək
 struggling [ˈstrʌ glɪŋ] - mübarizə/mücadilə aparmaq studio
 [ˈstju:diou] - studiya, mərkəz, emalatxana
 success [ˈsʌ ksɪs] - müvəffəqiyyət, uğur, nailiyyət
 suggestive [sə`dʒ estɪv] - fikir oyadan, fikirləşməyə məcbur
 edən, təklif edici
 suitor [ˈsju:tə] - pərəstişkar, aşiq, ərizəçi, xahiş edən sunset
 [ˈsʌ nset] - qürub, qürub çağı (günəşin) superb [sju:ˈpə:b] -
 möhtəşəm, əla
 superintendent [ˈsju:pəri`tendənt] – 1) idarə edən, dolan-
 dıran, 2) komendant 3) polis şöbəsinin rəisi
 suppose [sə`pəuz] - güman etmək, fərz etmək
 surveyor [sə:ˈveɪə] - nəzarətçi, müfəttiş, yerölçən, geodezist
 swallow [ˈswɔ ləu] - udmaq, dözmək (məc.)
 swear [swɛ ə] - (swore; sworn) – and içmək
 sweetheart [ˈswi:θa:t] - sevgili, əziz, can-ciyər sweetly
 [swi:tli] - şirin, qənfet kimi
 swell [swel] - yüksəklik, təpəlik, şişmək, köpmək, swim
 [swɪm] (swam; swum) üzmək
 to share [ʃ ε ə] - pay; pay bölmək

Tt

- tackle [ˈtækəl] - bərkitmək, ləvazimat, yarımmüdafiəçi tail
[teɪl] - quyruq (qoyunun, malın və s.)
tailor [ˈteɪlə] - dərzi; tikmək, dərzilik etmək
take off [teɪk ɔːf] - çıxarmaq, təqlid etmək, yamsılamaq
talk [tɔːk] - danışmaq, söhbət etmək
taste [teɪst] - tam, dad, ləzzət
telephone [ˈtelɪfəʊn] - telefon; zəng etmək terrible [ˈterəbl̩] -
dəhşətli, qorxulu, qorxunc think (thought, thought) [θɪŋk] -
düşünmək
thoughtful [θɔːtf(ə)l], [-ful] - düşünən, düşüncəli, fikirli
thrashing [ˈθræʃ ɪŋ] - kətək; döymək, çırpmaq
threaten [ˈθreɪn] - qorxutmaq, hədə-qorxu gəlmək ticklish
[ˈtɪklɪʃ] - qıdığı gələn, küsəyən, dəymədüşər tiger [ˈtaɪgə] -
pələng
tobacco [təˈbækəʊ] - tabak, tütün ton [tɒn], [tɔːn] - ton
(çəki)
towel [ˈtauəl] – dəsmal, əl-üz dəsmalı
traffic cop [ˈtræfɪk kɒp] - nəqliyyat polisi
tramp [træmp] - səfil, avara; ayaq basmaq, addım atmaq
treat [tri:t] – müalicə etmək, şərh \ izah etmək
trifle [ˈtraɪfl̩] – boş şey, vecsiz şey, dəyərsiz şey tropic
[ˈtrɒpɪk] - tropik (ərazi, yer, ölkə)
true [tru:] - həqiqət, düzgün, düzgünlük
trust [trʌst] - inanmaq, etibar etmək
turn [tɜːn] - çevrilmək, istiqaməti dəyişmək, dönmək tutor
[ˈtjuːtə] - müəllim, repititor, öyrətmək, öyrənmək twice [twɑɪs]
- iki dəfə, ikinci dəfə
twin [twɪn] - əkiz, iki, cüt

Uu

umbrella [ʌ m`brelə] - çətir

unable [ˈʌ n`eɪbl] - qabiliyyətsiz, bacarıqsız, aciz uncle
[ˈʌ ŋkl] - əmi, dayı

unexpected [ˈʌ nɪks`pektɪd] - gözlənilməyən, qəflətən

unhappy [ʌ n`hæpi] - bədbəxt; he looks ~ o, kədərli görünür

unpretentious [ˈʌ nprɪ`tenʃ əs] - sadə, təvazökar, ədəbli upset
[ʌ p`set] (upset) - devirmək, çevirmək, yıxmaq, poz-

maq, alt-üst eləmək, pərtlik, dilxorluq, qanıqaralıq,
məyusluq upstairs [ˈʌ p`ste əz] - yuxarıda, yuxarı mərtəbə

urchin [ˈɜ:tʃ ɪn] - küçə uşağı (oğlan)

use [ju`z] - istifadə, istifadə etmək useful [ˈju:sfʊl]- lazımlı,
faydalı, gərəkli

Vv

vacuum cleaner [ˈvækjuəm`kli:nə] - tozsoran veracity
[və`ræsɪtɪ] - doğruluq, düzlük, gerçəklik victim [ˈvɪktɪm] -
qurban, itki, itirilmə, itik

village [ˈvɪlɪdʒ] - kənd

villager [ˈvɪlɪdʒ ə] - kəndli, kənd sakini visit [ˈvɪzɪt] - baş
çəkmək, yoluxmaq voice [vɔɪs] - səs, səsli, səs-küy

voter [ˈvəʊtə] - seçici, səs verən

Ww

- want [wɔ nt] - istəmək, xahiş etmək
warm [wɔ :m] - qızdırmaq, qızmaq, isitmək wash [wɔ ʃ] -
yumaq (paltarı və s.)
wastebasket [ˈweɪstˈbɑ:skɪt] - zibil qabı (kagız üçün)
weigh [weɪ] - ölçüb – biçmək, götür – qoy etmək
watch [wɔ tʃ] - baxmaq, müşahidə etmək, izləmək, pusmaq
wealthy [welθɪ] - varlı, zəngin, varlı- dövlətli
wedding [ˈwedɪŋ] toy, toy mərasimi west India [westɪndiə] -
Qərbi Hindistan wider [ˈwaɪdə] - enli, geniş, daha geniş
wisdom tooth [ˈwɪzdəmˈtu:θ] - ağıl diş (insanlarda) wheat
[wi:t] - sünbül (arpanın, buğdanın)
whether [ˈweðə] - 1) ya 2) ki, - mı, - mi
whisper [ˈwɪspə]- pıçıltı; to speak in a ~ pıçıltıyla danış-
maq, pıçıldamaq
whispering [ˈwɪspərɪŋ] - pıçıltı, şayiə, xəbər, danışmaq
whiskers [ˈwɪskəz] - bakenbard, yançaqlar (üzüm)
widower [ˈwɪdəʊə] - dul (qadın, kişi) wife [waɪf] - qadın,
həyat yoldaşı wind [wɪnd] - külək, tufan
wire [ˈwaɪə] - məftil, sim, tel
wise [waɪz] - müdrik, ağıllı, dərrakəli wish [wɪʃ] - arzu,
istək, məqam; istəmək witness [ˈwɪtnɪs] - şahid, müşahidəçi
wrist [rɪst] - bilək (insanın, yırtıcı heyvanın) wonderful
[ˈwʌ ndəful] - çox gözəl; ecazkar, qəribə worm [wɔ:m] - qurd,
soxulcan
worth [wɔ:θ] - dəyəri/qiyməti/əhəmiyyəti olan
wrong [rɔ ŋ] - səhv, qüsür, nöqs

Yy

yawn [jɔ :n] - əsnəmə,əsnəmək, ağızını açıb-yummaq
ye gods [ji gɔ ds] - tanrim, aman allah
youngster [ˈjʌ ɪstə] - oğlan, gənc oğlan
youth [ju:θ] - cavanlıq, gənclik, gənclər

Zz

zero [ˈzɪərəʊ] – 1) sıfır; heç zoo [zu:] - heyvanxana

Çapa imzalanmışdır: 29.04.2021

Kağız formatı: 60x84 1/16

H/n həcmi: 11,75 ç.v.

Sifariş: 369

Sayı: 100

“ZƏNGƏZURDA” çap evində çap olunmuşdur
Ünvan: Bakı şəh., Mətbuat prospekti, 529-cu məh.
Tel.: (050) 209 59 68; (055) 209 59 68; (012) 510 63 99
e-mail: zengezurda1868@mail.ru

